



Bölgələrdə genişmiqyaslı quruculuq işləri aparılır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala rayonuna səfər ediblər



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Neftçalada olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yenikənd kəndində "Azerbaijan Fish Farm" MMC-nin Nəro Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçalada Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 sayılı tam orta məktəbin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Neftçala-Kürəkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

→ 2-3

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonunda olublar



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan rayonuna səfər ediblər.

Dövlət başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərişiq" ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda "ASAN xidmət" mərkəzinin açılışını edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evinə və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib.

→ 3-4

Birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabında Neftçala rayonundan paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Neftçala rayonundan paylaşım edib. AZƏRTAC xəbər verir ki, Mehriban xanım Əliyeva

və Neftçala rayonunun Yenikənd kəndində yaradılan "Azerbaijan Fish Farm" MMC-nin Nəro Damazlıq Təsərrüfatından foto və videolar paylaşılıb.

Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər



İLHAM ƏLİYEV Qarabağdakı təlxəklər toplusuna son xəbərdarlığını etdi: ya bizim sözümlə oturub durun, ya da oradan rədd olun!

- Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələsi bizim üçün əsas prioritetdir. Qarabağ və Şərqi Zəngəzurdə görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dada-baba torpaqlarımıza qayıtmışıq.
- Hazırda iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin təmsilində bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.
- Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb. Bütçəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək.
- Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.
- İndi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.
- 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik.
- Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.
- İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər.
- Bu torpaqların sahibləri bizim və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.
- Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.
- Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar.
- Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimliyi o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxurlar.

→ 5

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri

Bölgələrdə genişmiqyaslı

Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

Prezident İlham Əliyev Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Neftçala rayonunda Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolu sakinlərin xahişi ilə yenidən qurulub.

Neftçalanın 3 yaşayış məntəqəsinə əhatə edən 19 kilometr uzunluğunda bu yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Nəticədə 20 mindən çox əhəlinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb. Yolboyu torpaq, qazma, yataq yolun profilə salınması işləri görüldü. Yolun torpaq yatağının eni 10 metr, hərəket hissəsi isə 6 metrdir.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yenilənib, boru başlıqları tikilib, yola yeni asfalt-beton örtüyü döşənib.

Prezident İlham Əliyevə Neftçalada 4 yaşayış məntəqəsinə əlaqələndirən yolların layihəsi də təqdim olundu.

Qeyd edildi ki, Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı-Şorsulu avtomobil yolunun 7-ci kilometrliyindən ayrı-



lan Həsənbad-Neftçala və Bankə-Beştalı avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri yekunlaşıb.

Uzunluğu 10 kilometr olan Həsənbad-Neftçala və Bankə-Beştalı avtomobil yolları 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib. Buraya 6 metrlik hərəket hissəsi və 2 metr enində çiyinlər daxildir.

Yolun 8,5 kilometr uzunluğunda Həsənbad-Neftçala hissəsində normativ enin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görüldü, yeni yol əsasının inşası və asfaltlanma işləri aparılıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa olunub.

Layihə çərçivəsində yolun 1,5 kilometrlik Bankə-Beştalı hissəsində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir edilib. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrlə yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Layihənin icrası 38 min nəfər əhəlinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kond təsərrüfatının daha da inkişafına töhfə verəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ərazisi 4 hektar olan kompleksin tikintisinə 2013-cü ildə başlanılıb və inşaat işləri mərhələli şəkildə icra edilib. Sahəsi 12 min 848 kvadratmetr olan idman kompleksinin binasında yaradılan 770 tamaşaçı yeri olan universal idman zalında basketbol, voleybol, həndbol, minifutbol, badminton üzrə məşqlərin və yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda burada gimnastika, güləş, cüdo, ağır atletika, fitnes-trenajor, taekvondo, aerobika, sambo, karate, boks və digər idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 220-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var.

Ərazidə 56 çarpayılıq üçmərtəbəli mehmanxana binası da fəaliyyət göstərəcək. Burada fiziki imkanları məhdudd şəxslər üçün də nömrələr nəzərdə tutulub. Mehmanxana korpusunun foyesində restoran və kafə də fəaliyyət göstərəcək. Eyni zamanda kompleksdə əlavə olaraq 68 nöfərlik restoran rayon sakinlərinin və qonaqların istifadəsinə veriləcək. Restoranın açıq sahəsi burada yay mövsümündə və olverişli hava şəraitində müxtəlif idman məşqləri, gənclərin yay düşüncələri ilə bağlı tədbirlərinin keçirilməsinə imkan verir.

Kompleksdə həmçinin sənəti ortıqlu qapalı minifutbol və açıq tipli minifutbol meydançası, açıq hava idman meydançası, iki Bocce idman oyunu meydançası, uzunluğu 280 metr olan xüsusi yumşaq döşəməli dairəvi qaçış zolağı da yaradılıb. Bir sözlə, kompleksdə idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var.



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri

quruculuq işləri aparılır

"Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalanın Yenikənd kəndində "Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına və birinci xanım zavodda yaradılan şərait barədə məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır məhsullara baxdılar.

Bildirildi ki, S.Q.Kərimov adına Kür-təcrübi nərə balıqartırma zavodu 1954-cü ildə istismara verilib və özəlləşdiriləndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib. Özəlləşdirildikdən sonra müəssisədəki 34 nohur tam yenidən qurulub, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən texnologiya alınıb, hovuzlar təmir olunub və yeni hovuzlar quraşdırılıb. Həmçinin yeni idarə binası, yeməkxana və "Qonaq evi" binası müasir səviyyədə inşa olunub, su təchizatı sistemi yenilənib, ərazi abadlaşdırılıb.

Diqqətə çatdırılıb ki, investisiya proqramının icrası nəticəsində müəssisənin Xəzər dənizi arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatının yaradılmasına nail olunub.

Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq işçilərin ümumi sayı 115 nəfərə çatdırılıb. Onların orta aylıq əməkhaqqı 600 manat təşkil edir.

Vurğulandı ki, hazırda müəssisə tam özəl sahibkarlıq subyekti olduğundan "Azerbaijan Fish Farm" MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı adlanır. Müəssisə 1 əsas və 2 yarımdüfə təsərrüfatdan ibarətdir.



Əsas təsərrüfat Neftçala rayonunun Yenikənd kəndində yerləşir və ümumi sahəsi 58,6 hektar təşkil edir. Təsərrüfat nohurlardan, qapalı su çevrəsi təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, o cümlədən sudurulducu sistemlərdən ibarətdir.

Niderlandın tanınmış şirkətlərindən biri tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemini və qurğularını özündə birləşdirir. Balıq saxlanması, artırılması və yetişdirilməsi üçün 34 nohuru ümumi sahəsi 34 hektardır.



Təsərrüfat "Dəniz sahili bölməsi"nin ümumi sahəsi 8 hektardır və Xəzər dənizinin sahilində, Nord-Ost qoltuğu istiqamətində yerləşir. Təbii mühit şəraitinə uyğunluğu təmin etmək məqsədilə bu bölmə dəniz suyu ilə təchiz olunan və diametri 6 metr olan 12, diametri 9 metr olan 16 və diametri 20 metr olan 32 hovuzdan ibarətdir. Hazırda bu hovuzlarda müxtəlif yaş qruplarına aid ümumi kütləsi 61,7

ton olan nərə cinsli 18 min 400 balıq yetişdirilir.

Qeyd edildi ki, təsərrüfatda il ərzində 10 ton nərə cinsli balıq kürüsü, 200 ton nərə cinsli balıq öti, 100 ton ətəlik çəkikimi balıqların istehsal edilməsi nəzərdə tutulur. Nərəcinsli balıqların faktiki istehsalı 65 ton, kürü məhsulu isə 1,327 ton təşkil edir.

Bioloji müxtəliliyin qorunması və nəslin kəsilməkdə olan balıq növlərinin bərpası məqsədilə 1 milyon ədəd nərəcinsli balıq körpəsinin artırılaraq aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Xəzər dənizinə buraxılması da layihədə yer alıb.

"Azerbaijan Fish Farm" MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı ilə bağlı layihənin icrası zamanı sosial-yönümlü tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub və bu tədbirlərin bir hissəsi artıq yerinə yetirilib. Belə ki, Yenikənd kəndi və Bankə qəsəbəsində yollar abadlaşdırılıb, su təchizatı sistemi qurulub, işıq və qaz təminatı bərpa edilmişdir.

Təsərrüfatın yenidən qurulması zamanı bütün texniki-bioloji normativlərə və qaydalara riayət olunub. Mövcud yerli və beynəlxalq qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi üçün Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi və Texniki-Bioloji Əsaslandırılma hazırlanıb, istehsal və satış üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "ISO-22000" və "Halallıq" beynəlxalq sertifikatları alınıb.

Eyni zamanda kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabani flora növlərinin beynəlxalq ticarət konvensiyası (CİTES) katibliyinin icazə kodu alınıb.

Qeyd edək ki, 2022-ci ildə təsərrüfatda ümumilikdə 2 milyon 101 min 468 manat dəyərində 50 min 731 ton balıq və balıq məhsulları istehsal olunub və satılıb.

Ümummilli Liderə dərin ehtiramla



Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər. AZƏRTAC xəbər verir ki, dövlət başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Hey-

dər Əliyevin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinə və Uşaq Poliklinikasında yaradılan şəraitlə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evinə və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlət başçısına və birinci xanım Doğum Evinə və Uşaq Poliklinikasında yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, xəstəxananın bina və qurğuları 3,94 hektar sahədə inşa edilmiş, tikililərin ümumi sahəsi 16 min 472 kvadratmetrdir.

Qeyd edildi ki, binada əsaslı təmir işlərinə 2019-cü ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.



Xəstəxana Doğum Evi, Uşaq Poliklinikası, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu xəstəliklər korpusu, Patoloji Anatomiya binası, digər tikili və qurğulardan ibarətdir.

Müalicə ocağı müasir tələblərə cavab verən Rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen (viziograf ilə birlikdə) və rəqəmsal stasionar exokardiograf cihazı ilə təchiz olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm işlər görülmüşdür. Bu sahədə aparılan davamlı islahatlar sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və səviyyəsi də yüksəlib. Bu istiqamətdə görülən işlər və təndəşlər tərəfindən məmnunluqla qarşılanıb.

Neftçalanın Bankə qəsəbəsində yeni inşa edilən məktəbin açılışı olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Heydər

Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 sayılı tam orta məktəbin

açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlət başçısına və birinci xanım məktəbdə yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, məktəbin binası 1960-cı ildə inşa olunub. Ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünə görə bu təhsil ocağı üçün yeni bina tikilib.



Beş korpusdan ibarət üçmərtəbəli məktəb binası zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laboratoriyalar əya-

ni vəsaitlərlə tam təchiz edilmişdir. Məktəb binasında 18 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, aqat və idman zalı, həmçinin açıq idman meydançası var.

Məktəbin həyotayını sahəsi abadlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri

Bölgələrdə genişmiqyaslı quruculuq işləri aparılır

Prezident İlham Əliyev "Azərişiq" ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də "Azərişiq" ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

AZƏRTAC xəbər verir ki, "Azərişiq" ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Salyan şəhərində yaradılan Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr tərəfindən elektrik enerjisinin son istehlakçıya çatdırılması nəzarətdə saxlanılır. Eyni zamanda 110, 35, 10-6 və 0,4 kV-luq şəbəkələrin real vaxt rejimində güc imkanlarının qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə yönləndiril-



məsi və rəqəmsal hesabat sisteminin qurulması ilə abonent məmnunluğu təmin olunur. Qeyd edildi ki, rayonun elektrik enerjisinə artan tələ-

batının qarşılınması, habelə fasiləsiz, dayanıqlı və etibarlı enerji təchizatının təmin edilməsi və həmin prosesin daimi nəzarətdə saxlanılması məqsə-

dilə 110/35/10 kV-luq "Qaraqaşlı" və 110/35/6 kV-luq "Şorsulu", 35/10 kV-luq 12, 35/6 kV-luq 14 və 35/0,4 kV-luq 12 yarımstansiyanın Rəqəmsal

İdarəetmə Mərkəzinə inteqrasiya olunması həyata keçirilir. Prezident İlham Əliyev "Azərişiq" ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzi-

ni işə saldı. Diqqətə çatdırıldı ki, şəbəkələrin texniki parametrlərinin mütəmadi monitorinq edilməsi, o cümlədən qeyri-balans, texniki itki və ya qə-

za hallarında elektron xəritədə dərhal problemin yerinin koordinatları müəyyən edilir, SMS-xəbərdarlıq xidməti ilə "199 Çağrı Mərkəzi" və qəza

xidmətlərinə məlumat ötürülür. Bununla da elektrik enerjisinin verilməsində yaranan fasilələrin qısa müddətdə aradan qaldırılması və istehlakçıların məmnunluğu təmin edilir.

Qeyd edək ki, ümumi qoşulmuş gücü 40-50 MVt olan Salyan rayonunun paylayıcı şəbəkələri vasitəsilə 33 min 331 abonent (31 min 182 əhali, 2 min 149 qeyri-əhali) xidmət göstərilir.

Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir.

Diqqətə çatdırıldı ki, gələcəkdə belə Rəqəmsal İdarəetmə mərkəzləri vasitəsilə bərpaolunan enerji mənbələrinin iş rejimlərinin izlənməsi də nəzərdə tutulur.

Prezident İlham Əliyev Salyanda "ASAN xidmət" mərkəzinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda "ASAN xidmət" mərkəzinin açılışını edib.

AZƏRTAC xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat verdi.

Bildirildi ki, Salyan regional "ASAN xidmət" mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşağ öyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb.

Respublika üzrə sayca 25-ci olan Salyan regional "ASAN xidmət" mərkəzində videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yangınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çillər, generator, UPS, 22 ədəd "ASAN ödəniş" terminalı, elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb.

Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyəti olmadan fəaliyyət göstərəcək.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.

Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.

Mərkəzdə üzərində xüsusi QR kodları əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxuda-



raq asan.gov.az saytına keçid etməklə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, yas-hat.gov.az portalına keçid etməklə isə "YAŞAT" Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür.

Dövlət başçısına innovativ yeniliklər - "Metaverse" platforması, "METASAN xidmət", "Evə dönüş" layihəsi, "e-ASAN" avadanlığı, "Charge Box" elektrik qidalanma stansiyaları barədə də məlumat verildi.

Sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022) Azərbaycan Respublikasının ilk yubiley medalı, həmçinin "ASAN xid-

mət" kollektivi adından qurumun 10 illiyinə həsr olunmuş və ABAD tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olundu.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi və

müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi vurğulanmalıdır. "ASAN xidmət" mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. Bu mərkəzlər dövlət qulluqlarının fəaliyyətində əhəliyə münasibətdə və

təndəş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətdə yeni müstəviyə keçməsinə xidmət edir.

Hazırda Azərbaycanda 25 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır.

Lənkəran və Naxçıvanda isə ilk "ASAN xidmət" mərkəzləri inşa olunur.

"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, "ASAN Kommunal" mərkəzlərində isə "Azərişiq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən 55 növ xidmət göstərilir.

Bu gündə "ASAN xidmət" mərkəzlərinə 8 milyon 640 mindən çox vətəndaşın 61 milyondan çox müraciəti daxil olub.

Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsali 99,8 faiz təşkil edir.

Regionlarda 10 sayar "ASAN xidmət" avtobusu və sayar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 783 mindən çox vətəndaşa sayar formada xidmət göstərilib.

Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb.

Həmçinin bir neçə ölkədən "ASAN xidmət" təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri

Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Xoş gördük, cənab Prezident. Öncə müsahibəyə vaxt ayırdığınız üçün təşəkkürümüzlə bildiririk.

Cənab Prezident, Sizin mütəmadi səfərlərdə Azərbaycanın bütün regionlarında səfərlərdə olursunuz, görülən işlər, inkişaf prosesləri ilə yerində şəxsən tanış olursunuz, tövsiyə və tapşırıqlarınızı verirsiniz. Bu gün Neftçala və Salyan rayonlarında oldunuz. Səfərlə bağlı təəssüratlarınızı bölüşməyinizi xahiş edirik.

Təəssüratların çox müsbətdir. Dedi-yiniz kimi, mən Azərbaycanın bölgələrinə tez-tez səfərlər edirəm. Bildiyiniz kimi, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim boyan etdiyimiz bütün hədəflər - ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda ölkəmizi gücləndirir.

Bugünkü səfər də önəmli bir səfərdir. Mən əvvəlki dövrlərdə Salyan və Neftçala rayonlarında bir neçə dəfə olmuşam və bu səfər çərçivəsində iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Həm gözəl "ASAN xidmət" mərkəzi, bu, sayca 25-ci mərkəzdir. "ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və növbəti ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətə qarşılanır və bəyənəmə əmsali 99,8 faizdir. Mən bilirdim, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, "ASAN xidmət" bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda biz artıq intellektual məhsul ixrac edirik.

Digər tədbirlər də çox böyük işlərin görülməsində xəbər verir. Məsələn, olimpiya idman kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı - bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda infrastruktur layihələr - bu gün yolun açılışında iştirak etməmiş və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracönlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilən və bir daha ölkəmizin gücünü göstərir. Yəni də deyirəm, bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir. Yəni bu gün səfərimdə və səfərin nəticələrindən, gördüyümü mənzerədən çox məmnunam.

- İşğaldan azad olunan ərazilərdə Qarabağda və Şərqi Zəngəzurdə da genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri həyata keçirilir. Həmin ərazilərdə artıq böyük dirçəliş dövrü başlayıb. Bu işlərlə bağlı nə deyə bilərsiniz?

- Bu işlər də plan üzrə gedir. Bildiyiniz kimi, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələ-

İLHAM ƏLİYEV Qarabağdakı təlxəklər toplusuna son xəbərdarlığını etdi: ya bizim sözümlə oturub durun, ya da oradan rədd olun!



rə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurdə görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dedə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatdı kimi dərhal artıq işə start vermişdik. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağal və Talış kəndlərində. Biz bu kəndlərin təminatında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni bütün bunlar göz qabağında. Yəni də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.

Hazırda infrastruktur layihələri davam etdirilir. Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Artıq hökumətə göstəriş vermişdir ki, büdcə dürüstləməsi aparılsın və Milli Məclisə təqdim edilsin. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Bu da şübhəsiz nəticəsində olmuşdur, yəni idarəetmə nəticəsində olmuşdur. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuruşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləməsi aparılmalıdır.

Bütövlükdə hesab edirəm ki, büdcəyə əlavələr on azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını özərək mühtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistan revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və ehtiyac olarsa yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücü-

müzi döyüş meydanında göstərmişik. Biz döyüş meydanında hom Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda hərbiçilərimizin peşəkərliliyini göstərdik, öz hərbi potensialımızı göstərdik.

Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələsinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq eyni zamanda yəni də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazımı olan digər xərclər də aparılacaq. Yəni bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord quracaq və ən azı 36 milyard manata çatacaqdır.

Qarabağda və Şərqi Zəngəzurdə gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətlə məlumat verilir. Onu bildirməliyəm ki, infrastruktur layihələrinin icrası, demir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, so təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətə başlayıb, üçüncü hava limanının inşası davam edir.

Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturuşuq, son məlumatla, son planlarımızı görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda 140-dən çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərdə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq.

Bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yeni bir çox evlərdən ibarət layihənin təminatını yaxın zamanlarda qoyacağıq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial

obyektlər, məscidlər - 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Daha doğrusu, cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerləyeksən edilmişdir. Bax, quruculuq işlərimiz bu istiqamətdə aparılır və bir daha onu göstərir ki, bizim bütün planlarımız, boyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və tapacaq.

- İcazənizlə, növbəti sualımız Ermənistanla sülh danışıqları ilə bağlıdır. Danışıqlar hazırda hansı mərhələdədir?

- Bildiyiniz kimi, danışıqlarla bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığın baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanınsın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməli prinsiplərdir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində sülh kəllərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalanınsın.

Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif zıqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nöyi göstərir? O da göstərir ki, müxtəlif respublikaların arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə "Qarabağ Ermənistanıdır və nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərini təkrar etmişdir. Çünki əgər "A" deyibsə "B" də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etmişdir ki, Qarabağ Azərbaycandır.

Hesab edirəm ki, işin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkatlarımız

onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalanınsın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.

Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda Rusiyanın müvəqqəti qaydada yerləşdirilməsi sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə ot oynatsın.

Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarını olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağ gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan doşsan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yere.

Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandıran, biri özünü nazir adlandıran, biri no bilim no parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəllər, bu yirtici heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada.

- Bir neçə gün əvvəl erməni xislətini növbəti dəfə göstərən bir hadisə baş verdi. Ermənistan keçirilən Ağır Atletika üzrə Avropa Çempionatında Azərbaycanın Dövlət Bayrağı yandırıldı. Bununla bağlı nə deyə bilərsiniz?

- Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş

vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakimi dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistan onu qəhrəmanlaşdırırlar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir?

Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verib və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir. Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayıl, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmamalıdır. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzadqan baxmağa da qorxurlar. Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanın aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, Azərbaycanofobiya. Bu hadisə sıradan olan hadisə deyil.

Onu da demək istəyirəm ki, əlbəttə, bu hadisə bizi sarsıtdı bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinsinlər. Bir gün gözlərinizi açın Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.

- Cənab Prezident, icalənizlə, bu mövzu ilə bağlı daha bir sülh ünvanlamaq istəyirik. İrəvanda keçirilən həmin çempionatda Türkiyədən olan qadın idmançılar qızıl və gümüş medallara qazandı və Azərbaycanla həsr etdilər. Siz və Mehriban xanım onların təbrik edirsiniz. Bununla bağlı fikirlərinizi bildirmək istəyirdik.

- Bəli, Mehriban xanım və mən öziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik. Birinci, ona görə ki, onlar Ermənistan - düşmən dövlətdə, həm Azərbaycanca, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk Bayrağını yüksəklərə qaldırdılar. Ermənilər bizim bayrağımızı yandırdılar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himni səsəndirildi. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdır. Bu qələbəni onlar Azərbaycanca, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandı. Mən onları bir daha təbrik etmək istəyirəm. Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər və idman nazirinə tapşırıdım ki, bizim qızlarımızı mənim adınla Azərbaycan dövlətinə təbrik etsin və onlar bizim qonağımız olsunlar. Bu, bir daha bizim birliyimizi göstərir, Türkiyə-Azərbaycan birliyi, qardeşliyi sarsılmazdır. Biz birlik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırdı, ertəsi gün qardeş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldıldı və onlar Türkiyənin Dövlət Himni ayaq üstə qulaq asmağa məcbur olurlar.

Mən bir daha bizim gözəl qızlarımızı təbrik etmək istəyirəm. Biz onlarla fəxr edirik və əslində bu hadisə, hesab edirəm ki, tarixdə qalacaq, təkə idman tarixində yox, bütövlükdə dünya siyasət tarixində, türk dünyasının tarixində. Hər birimiz - türk ümumün hər bir övladı, bax, Cansu və Qəmzə kimi olmalıdır. Mənim arzum budur.

- Çox sağ olun, bir daha təşəkkür edirik vaxt ayıraraq suallarımızı cavablandırdınız.

- Sağ ol.

Milli Məclisin Sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfərə gedib

Aprelin 18-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Polşa Respublikasının paytaxtı Varşava şəhərinə rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlar Səttar Möhbəliyev, Vüqar Bayramov, Elman Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər daxildir.


Varşavanın hava limanında nümayəndə heyəti Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşa Seyminin protokol xidmətinin rəhbəri və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın Polşa Prezidenti, Polşa Seyminin və Senatının sədrləri ilə görüşləri, həmçinin "Azərbaycanda Polşa irsinin icraları" sərəhsinin açılışında və Varşava Universitetində çıxışları nəzərdə tutulub.

"Azərbaycan"



Milli Məclisin Sədri Sahibə Qafarova Polşa Respublikasının Prezidenti ilə görüşüb



Aprelin 18-də Milli Məclisin Sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andrey Duda ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Andrey Duda Polşa və Azərbaycan arasında münasibətlərin səviyyəsinə razılığını bildirdi. O, ölkələrimizin hər zaman dost olduğunu, gələcəkdə də belə olacağını, münasibətlərimizin ilbəil daha da inkişaf etdiyini bildirdi. Dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə bu ölkəyə, özünün isə 2019-cu ildə Azərbaycana səfərini xatırladaraq, bu tomasların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə qalxmasında mühüm rolunu qeyd etdi.

Prezident Andrey Duda həmçinin Bakıya səfəri zamanı aldığı xoş təəssürlərinin bölüşüb, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf etdiyini vurğulayaraq, bu inkişafın yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Prezident Andrey Duda onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etdi. Səmimi görüş üçün minnətdarlığını bildirdən Milli Məclisin Sədri Sahibə Qafarova və Prezident İlham Əliyevin salamlarını Polşanın dövlət başçısına çatdırıb. Spiker bildirdi ki, bu, onun Azərbaycan Milli Məclisinin Sədri kimi Polşaya ilk səfəridir. Sahibə Qafarova bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə kömək edəcəyinə inanmış ifadə etdi.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan və Polşa dost və strateji tərəfdaş ölkələrdir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin daha da inkişafında mühüm rol oynayır.

Milli Məclisin Sədri vurğulayıb ki, ölkələrimiz beynəlxalq təşkilatların işində fəal iştirak edir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan Polşa ilə Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq edir. Spiker bildirdi ki, Aİ ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir.

Azərbaycan neftlə yanaşı, "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya etibarlı qaz təchizatçısına çevrilib. Bu, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfədir. Bundan başqa, Azərbaycan və Polşa arasında qarşılıqlı investisiya və nəqliyyat-logistika əməkdaşlığının gücləndirilməsi Polşanın Orta Asiyaya və yeni bazarlara çıxışı baxımından vacibdir.

İki ölkə arasında parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin Sədri bildirdi ki, Azərbaycan ilə Polşa arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı dostluq qrupları, həyata keçirilən qarşılıqlı səfərlər parlament diplomatiyasının güclənməsinə xidmət edir. Biz iki dost və strateji tərəfdaş ölkənin parlamentləri kimi bir-birimizin problemlərini daha yaxşı başa düşmək, əməkdaşlığımızı inkişaf etdirmək və parlamentlərarası təşkilatlarda bir-birimizi dəstəkləmək üçün qarşılıqlı fəaliyyətimizi daha da artırmalıyıq.

Söhbət zamanı Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmis təxribatçı hərəkatları barədə də geniş məlumat verib. Sahibə Qafarova deyib ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. O cümlədən Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin dağılmasına üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Laçın yolundan 6 mindən çox avtomobilin keçdiyi sübut edir ki, bu yol humanitar məqsədlər üçün açıqdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

"Azərbaycan"

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib

Aprelin 18-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərliyi ilə Şuranın 14-cü iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda cari il martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkətinin COVID-19-a qarşı mübarizə üzrə Tomas Qrupunun Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü ilə bağlı hazırlanmış layihə müzakirə olunub.

Iclasda çıxış edən şuranın sədri Əli Əhmədov ötən dövrdə ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülən işlər barədə məlumat verib. Şura sədri Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqənin mövcud olduğunu, minatəmizləmə ilə mübarizənin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinin 12-si ilə birbaşa, digər 5 məqsəddə dolayısi ilə uzlaşdığını bildirdi.



Əli Əhmədov Azərbaycanın minatəmizləmə və digər partlayıcı sursatlardan ən çox çirkənlənmiş ölkələrdən biri olduğunu, ilkin tədqiqatlar əsasən, ölkəmizin ərazisinin 8235 kvadratkilometrədən çox hissəsinin minatəmizləmə və digər partlayıcı sursatlarla çirkəndiyini diqqətə çatdırıb. Ölkəmizin üzvləşdiyi bu problemdən bu gün dünyanın 60-dan artıq ölkəsinin əziyyət çəkdiyi nəzərə alınaraq, bu istiqamətdə həm yerli səviyyədə, həm də qlobal miqyasda təşviqat işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə

minatəmizləmə üzrə həyata keçirilən fəaliyyətlər və qarşılıqlı hədəflər barədə məlumat verib. Agentliyin rəhbəri bu istiqamətdə fəaliyyətin səmərəliliyinin təşkil olunması məqsədilə ANAMA-nın kadri və texnoloji potensialının dörd dəfədən çox artırıldığını qeyd etdi.

Sonra İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət Şöbəsinin müdiri, şuranın katibi Hüseyin Hüseyinov tərəfindən Milliləşdirilmiş "Dayanıqlı İnkişaf Məqsədləri" (DİM) əlavə edilməsi nəzərdə tutulan 18-ci DİM (minatəmizləmə ilə bağlı fəaliyyətlər) layihəsinin təqdimatı" edildi. O, həmin tapşırığın icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 5 hədəf və 14 göstəricidən

ibarət milli 18-ci DİM layihəsinin hazırlandığını, habelə 2023-cü il üzrə DİM-lərin marifətləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planına Minatəmizləmə ilə bağlı fəaliyyətləri özündə ehtiva edən 18-ci Dayanıqlı İnkişaf Məqsədinin milli və qlobal səviyyədə təşviqi ilə bağlı iki tədbirin daxil edildiyini bildirdi.

Iclasın yekununda Milliləşdirilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə edilməsi nəzərdə tutulan 18-ci DİM layihəsi müzakirə edildi. Layihə üzrə müəyyənləşdirilmiş 14 göstəricinin metodologiyasının hazırlanması və göstəricilərinin hesablanması, o cümlədən ölkədaxili və qlobal səviyyədə təşviqatın aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Azərbaycan ilə İƏT arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunub

Aprelin 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışıqları olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər əvvəlcə qarşından gələn müqəddəs Ramazan bayramı münasibətində ən xoş arzularını və təbriklərini çatdıraraq bütün islam dünyasına sülh və firavanlıq diləyiblər.

Telefon danışıqları zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin təşkilatla faydalı və səmərəli əməkdaşlığından bəhs edərək bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar



çərçivəsində uğurlu davam etdirildiyini diqqətə çatdırıb.

Tərəflər keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, cari ilin mart ayında Mavritaniyada baş tutmuş İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasının nəticələri, qəbul edilmiş qərarlar və növbəti addımlardan söz açıb.

Telefon danışıqları zamanı nazir Ceyhun Bayramov Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, o cümlədən ölkəmizin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərindən bəhs edərək sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın ölkəmiz tərəfindən atılan müsbət addımlar fonunda əksinə vəziyyəti gərginləşdirən təxribatçıların söz açıb. İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə, ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi minnətdarlıqla vurğulanıb.

Həmçinin Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və inkişafı məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verən nazir Ceyhun Bayramov təşkilat daxilində dost və qarşılıqlı əlaqələrdən olan nümayəndələrin sözlükdən layihələrdə iştirakə dəvət etdi.

Telefon danışıqları zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

qamətində davam edən səylərindən bəhs edərək sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın ölkəmiz tərəfindən atılan müsbət addımlar fonunda əksinə vəziyyəti gərginləşdirən təxribatçıların söz açıb. İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə, ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi minnətdarlıqla vurğulanıb.


Həmçinin Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və inkişafı məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verən nazir Ceyhun Bayramov təşkilat daxilində dost və qarşılıqlı əlaqələrdən olan nümayəndələrin sözlükdən layihələrdə iştirakə dəvət etdi.

Telefon danışıqları zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə yüksəlib

Azərbaycan Dünya Bankının hazırladığı "GovTech Yetkinlik İndeksi"nin (GovTech Maturity Index - GTMI) 2022-ci il üzrə hesabata yüksək nəticələr əldə edib. Belə ki, 198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə qalxaraq, yalnız 35 faiz ölkənin daxil ola bildiyi 69 ölkədən ibarət qrupda yer alıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri İsmət Vaqifzadə AZƏRTAC-a bildirib ki, hesabatda Azərbaycanın hökumət xidmətlərinin göstərilməsində rəqəmsal texnologiya və innovativ həllərdən istifadə etməsi xüsusilə vurğulanır. Hökumətin rəqəmsallaşması sahəsinin əsas aspektlərini ölçən "GovTech Yetkinlik İndeksi"ne görə, Azərbaycan rəqəmsallaşma sahəsində hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rə-



qəmsal texnologiyalardan istifadənin təşviqi üzrə yüksək qiymətləndirilib.

Bu qrupa həmçinin Almaniya, Rusiya, Sinqapur, Birləşmiş Krallıq, ABŞ və digər ölkələr də daxil edilib. İ.Vaqifzadənin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rəbitə sahəsində idarəetmənin təkmilləşdirilməsi, həmçinin müasir texnoloji sahələri dəstəkləyən rəqəmsal cəmiyyətin inkişafı sahəsində aparılan islahatlar ölkə-

mizin dünya dövlətləri arasında mövqeyinin yüksəldilməsinə xidmət edib. Bundan başqa, 2021-ci il fevralın 2-də imzalanmış "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər" in təsdiq edilməsi haqqında" Sərəncam və 2022-ci il iyulun 22-də təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində ciddi tapşırıqları özündə ehtiva edir.

Casim Əl-Budeyvi: "KƏŞ-yə üzv dövlətlər ilə Azərbaycanı birləşdirən bir çox ortaq dəyərlər mövcuddur"

Aprelin 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kərfaz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında telefon danışıqları baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışıqları zamanı Azərbaycanın KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov KƏŞ-nin Baş katibi vəzifəsinə təyinatı münasibətində Casim Əl-Budeyviyə təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib.

Azərbaycanın KƏŞ-yə üzv dövlətlərlə qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərinin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov bu münasibətlərin KƏŞ çərçivəsində



də qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyini qeyd edib. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə KƏŞ Baş Katibliyi arasında Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu" nun imzalanmasının Azərbaycan və KƏŞ arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiren nazir Ceyhun Bayramov bu xüsusda sözlükdən memorandumdan irəli gələn məsələləri, habelə növbəti addımların müzakirəsi istiqamətində qarşılıqlı təmaslar və dialoqun əhəmiyyətini vurğulayıb.

İqtisadi sahədə birgə həyata keçirilən layihələrin perspektivləri, o cümlədən Azərbaycan və KƏŞ arasında keçirilən birgə biznes forumlarının nəticələrinə münasibətlərlə istinad edən nazir Ceyhun Bayramov səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruri olduğunu diqqətə çatdırıb.

Casim Əl-Budeyvi KƏŞ-yə üzv dövlətlər ilə Azərbaycanı birləşdirən bir çox ortaq dəyərlərin mövcudluğundan münasibətlərlə bəhs edərək, bu xüsusda baş katibliyin dönmədə münasibətlərin daha da inkişafı istiqamətində sözlərini əsirgəməyəcəyini bildirdi.

Tərəflər qarşından gələn Ramazan bayramı münasibətində bir-birlərinə qarşılıqlı səmimi təbriklərini çatdırıb, bu müqəddəs bayramın bütün islam dünyasına əmin-amanlıq gətirməsinə arzu ediblər.

Telefon danışıqları zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pekində Ümummillə Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub



Aprel 17-də Pekində Diaoyutay dövlət iqamətgahında Azərbaycan xalqının Ümummillə Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və ölkəmizin Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsinin, bu ölkənin Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və digər dövlət qurumlarının nümayəndələri, Çində akkreditə olunmuş 50-yə yaxın xarici diplomatik korpus rəhbərləri iştirak ediblər.

Sərgidə Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, xidməti fəaliyyətini, sovet dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işləri, keçirdiyi görüşləri, ölkəmizin regionlarına və xaricə səfərlərini, o cümlədən 1994-cü ildə Çin Xalq Respublikasına səfərini əks etdirən fotosəkillər və məlumatlar nümayiş olunur. Bu, Heydər Əliyev Fondunun xaricdə Ümummillə Liderin 100 illiyinə



həsr olunan mədəni tədbirlərinin ilkidir.

Sərginin açılış mərasimində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien Çin və Azərbaycan arasında dostluğun tarixinin qədim İpək yolu dövrünə gedib çıxdığını qeyd edərək, bu dostluq sayəsində ösrlərdir xalqlarımızın bir-birindən öyrəndiyini deyib. Azərbaycanın gözəl və zəngin torpağının zəhmətkeş və istedadlı nəslilər yetişdirdiyini bildiren Lin Sontien görkəmli dövlət xadimi Heydər Əliyevin böyük nüfuz sahibi olduğunu deyib. O, Azərbaycanın müstəqilliyinin ilk illərində bir çox çətinliklə üzləşdiyi vaxtda Heydər Əliyevin tarixi məsuliyyəti öz üzərinə götürərək, uzaqgörən siyasi və böyük cəsarəti ilə Azərbaycanın tarixində yeni səhifə açmağa nail ol-

duğunu bildirib. Qeyd edib ki, siyasi sabitliyin təmin olunduğu Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu, əhalinin rifahı yaxşılaşmağa başladı.

Lin Sontien Ümummillə Lider Heydər Əliyevin Çinin yaxın dostu olduğunu, Prezident vəzifəsində Çinə uğurlu səfər edərək, iki ölkə arasında münasibətlərin inkişafına tarixi töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, Çin xalqı köhnə və yaxşı dostlarını heç vaxt unutmur. Məhz bunun nəticəsidir ki, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası Heydər Əliyevin anadan olmasının 90-cı ildönümündə görkəmli dövlət xadiminə həsr olunan kitabın Çin dilində nəşrinin təqdimatını təşkil edib. O, dahi insanların xatırlanması istiqamətində onların irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə toxunan Lin Sontien qarşılıqlı siyasi etimadın getdikcə möhkəmləndiyini, birgə səylər sayəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdiyini diqqətə çatdırıb, Azərbaycanın və Çinin dövlət başçıları İlham Əliyevin və Si Cinpinin strateji rəhbərliyi ilə son illər əlaqələrimizdə böyük sıçrayışın müşahidə olunduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov görkəmli dövlət xadimi Heydər Əliyevin Ümummillə Lider kimi Azərbaycanın çətin vəziyyətdən çıxaraq, inkişaf yoluna yönəldiyini, Ulu Öndərin müasir Azərbaycanın qurucusu olduğunu deyib.

Heydər Əliyev Fondunun "Heydər Əliyev İli" çərçivəsində

ölkəmizdə və xaricdə bir sıra mədəni tədbirlər keçirəcəyini diqqətə çatdıran A.Ələkbərov bu çərçivədə ilk tədbirin Çində keçirilməsini iki xalq arasında dostluğun bariz nümunəsi olduğunu deyib. Ümummillə Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını vurğulayan A.Ələkbərov dahi siyasətçinin 1994-cü ildə Çinə səfərinin müasir dövrdə iki ölkə arasında münasibətlərin başlanğıcı kimi qiymətləndirildiyini deyib. O, Çinin böyük dostu kimi Heydər Əliyevin Azərbaycanın Çin ilə münasibətlərinin inkişafına böyük diqqət yetirdiyini, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

A.Ələkbərov iki ölkə arasında müxtəlif sahələrdə davamlı inkişaf edən münasibətlərdən söz açıb, bu əlaqələrin dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləri olduğunu vurğulayıb. O, Çin ilə münasibətlərin möhkəmləndirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb, dövlət başçıların qarşılıqlı hörmət və etimad sayəsində ölkələrimiz arasında fəal siyasi dialoqun mövcud olduğunu deyib.

Mərasim ziyafət və Azərbaycan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı



Aprel 18-də Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilir.

Əvvəlcə BDU kollektivi II Fəxri xiyabını ziyarət edib. Görkəmli yazıçının məzarı önünə əkil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev Mir Cəlal Paşayevin həyat və yaradıcılığında bəhs edib. Rektor qeyd edib ki, görkəmli yazıçı, ədəbiyyatşünas alim, unudulmaz pedaqoq Mir Cəlal Paşayev milli ədəbiyyatımızda özünəməxsus yer tutur. Mir Cəlalin zəngin və çoxşaxəli fəaliyyəti nəinki öz dövründə, həm də gələcək zamanlar üçün bir örnəyə çevrilib. Böyük pedaqoq və alimin qələmindən çıxan onlarca elmi məqalə, publisistik-tənqidi yazılar, onun bədii təfəkkürünün məhsulu olan hekayə və irihəcmli əsərlər bu gün də öz dəyərini və aktuallığını qoruyub saxlayır. Mir Cəlalin hoqqətə və milli düşüncəyə, milli özünüdərəkə söykənən hər bir yazısı əbədi yaşamaq haqqı qazanıb. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və azərbaycançılıq amilini həmişə uca tutub, xalqın milli dəyərlərini unudulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərinin poetik qüdrətindən bəhs edib. Yazıçı insan xarakterlərini, eləcə də xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sadəqətlili insan obrazları yaratmağa müvəffəq olub, dövrün mənzərəsinə ustalıqla əks etdirib. O, yüzlərlə gəncin, tələbənin, gənc tədqiqatçının arxa-dayağı, simsar kimi bu gün də sevgi ilə xatırlanır, yaddaşlarda işıqlı bir şəxsiyyət, bir müəllim kimi yaşayır.

Rektor bildirib ki, Mir Cəlal Paşayev ömrünü nadir istedadı və insanlığı ilə bəşəriyyətə, Azərbaycan milli mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətə həsr edib. Onun çoxşaxəli, zəngin bədii yaradıcılığı milli nəsrimizə ən parlaq nümunələrdəndir. Mir Cəlal Paşayevin pedaqoji fəaliyyətinin xüsusiyyətləri Azərbaycan maarifçiliyinin, pedaqoji fikir tarixinin ən dəyərli, qiymətli tarixi faktlarıdır. O, özünün elmi məktəbini yaratmış nadir alimlərimizdən, ədəbiyyatşünaslarımızdan: "Böyük ədəb ömrü boyu pedaqoji fəaliyyətdən uzaqlaşmayıb. Böyük fəxrdir ki, Mir Cəlal müəllim uzun müddət BDU-nun Filologiya fakültəsində çalışıb, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub, məhz burada özünün elmi məktəbini yaradıb. Mir Cəlal müəllim yorulmaz, zəhmətkeş, fəvqəladə biliyə və təfəkkürə sahib, istedadlı bir şəxsiyyət olmaqla bərabər, həm də olduqca məğrur, öyilməz, sadə, təvəzökar, hamını sevməyi bacaran, istedadlılara xüsusi qiymət qayğı bəsləyən, humanist, fədakar bir insan, yazıçı, alim, pedaqoq kimi hələ sağlığında böyük hörmət qazanmışdı. Bakı Dövlət Universitetinin sevimli və

unudulmaz müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşıqı, ailəsini, övladlarını sevmə, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Hoyatında yaratdığım ən böyük əsər ailəmdir". İllər ötdükcə Mir Cəlal Paşayevin təkə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və ölçənməz müəllimliyi, bəşəriyyəti heyranlıqla qarşılayan və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur".

Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığında bəhs edən videoçarx nümayiş olunub. Daha sonra BDU-nun Mir Cəlal Paşayev adına məqsədli təqaüdüün qalibi elan edilib. Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs tələbəsi Nuriyə İsmayilova təhsildəki uğurlarına görə bu mükafata layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Mir Cəlal Cəlil Məmmədquluzadədən sonra Azərbaycan klassik hekayə janrının çox böyük ustasıdır. Mir Cəlalin "Dirilən adam" romanı isə Azərbaycanda psixoloji romanın ilk böyük nümunəsidir. "Bir gəncin manifesti"ni Azərbaycan ədəbiyyatının şedevri adlandıran AMEA prezidenti vurğulayıb ki, Mir Cəlal həmişə insana, onun mənəvi aləminə sadıq yazıçı olub. Mir Cəlal ustad müəllim kimi Azərbaycan maarifçiliyinə öz möhürünü vurub.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, BDU-nun Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri Ədib Paşayeva, Milli Aviasiya Akademiyasının kafedra müdiri, Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatı, BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda XX əsr ədəbiyyatı şöbəsinin müdiri Şirindil Alishanlı, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Məti Bayramlı çıxışlarında Mir Cəlalin Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yerini vurğulayıb, zəngin insanı keyfiyyətlərdən söz açıblar.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirir. Bölmə iclasları "Mir Cəlal fenomeni", "Mir Cəlalin ədəbiyyatşünaslıq görüşləri", "Mir Cəlalin bədii yaradıcılığı: ideya-məzmun istiqamətləri", mövzu və janr xüsusiyyətləri", "Mir Cəlal əsərlərinin dili", "Mir Cəlal gənc tədqiqatçıların gözü ilə" mövzularına həsr olunub.

Konfrans aprelin 19-da Gəncə və Qazax şəhərlərində davam edəcək. BDU-nun tələbələri arasında Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin qalibləri Gəncədə görkəmli yazıçının ev-muzeyində elan və təltif olunacaqlar. Onun adını daşıyan Gəncə şəhər 39 nömrəli orta məktəbdə, daha sonra Qazax Müəllimlər Seminariyasında tədbirlər keçiriləcək.

"Ömür bir dəfə yaşanır" şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı olub



Aprel 17-də Pekində "Ömür bir dəfə yaşanır" şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat Heydər Əliyev Fondunun, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və Azərbaycanın Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya bu nəşrin Çin ilə Azərbaycan arasında humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı mədəni-huma-

nitar layihələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını, ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirildiyini deyib. O, nəşrin oxuculara Azərbaycan mədəniyyəti haqqında məlumat öldə etməyə imkan verəcəyini, gələcəkdə bu istiqamətdə yeni layihələrin icrasına yol açacağına əminliyini bildirib.

Qeyd edək ki, "Ömür bir dəfə yaşanır" nəşrinin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Çin Yazıçılar Birliyi poeziya şurasının sədri, tanınmış şair Cidi Macia çıxışında bildirib ki, Leyla Əliyevanın poeziyası lirikdir, eyni zamanda dərin fəlsəfi mənə daşıyır. Onun şeirlərini



oxuyarkən müxtəlif dövrlərdə yaşamış şairlərin yaratdığı lirik ənənələrin müasir zamanımıza necə axıcı bir şəkildə süzülüb gəldiyinin şahidi olurdu.

Sonra Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə məzunları Leyla Əliyevanın şeirlərini Çin dilində səsləndirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu ilk dəfədir azərbaycanlı şair və ədiblərinin kitablarının Çin dilində tərcüməsini edib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya ilə keçirilən görüşündə gələcəkdə digər Azərbaycan şair və ədiblərinin əsərlərini Çin dilinə tərcümə edilməsi ilə bağlı müzakirələr aparılıb.



Heydər Əliyev ili 2023

Vətən müharibəsindəki zəfərlər və azad edilmiş torpaqlarımızın bərpası fonunda öz tarixinin şərəfli günlərini yaşayan Azərbaycan xalqı üçün xüsusən 2023-cü il əlamətdar hadisələrlə zəngindir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində başlanmış layihələrin bir qisminin başa çatdırılacağı cari ildə həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümü, Milli Qurtuluş Günü'nün 30-cü ildönümü, cənab Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ili tamam olur. Dövlətimizin taleyində böyük rolu olan bu əlamətdar tarixlərin hər biri xalqımız tərəfindən sevinc, coşqu, qədrbilənlik və minnətdarlıqla qeyd ediləcək.

Ümummilli Liderimizin əbədiyaşar xatirəsinə dərin ehtiramın təəcəssümü

Bir neçə gündən sonra isə müasir və müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu nu nəzərə alaraq, möhtərəm Prezident İlham Əliyevin ötən il sentyabrın 29-da verdiyi sərəncamla 2023-cü ilin respublikamızda "Heydər Əliyev ili" elan edilməsi bütün Azərbaycan cəmiyyətinin, xalqımızın hər bir nümayəndəsinin böyük razılığı ilə qarşılanan mühüm siyasi qərar oldu.

Hazırda respublikamızın dörd bir yanında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş siyasi-ictimai, mədəni, humanitar, idman tədbirləri keçirilir. Bu tədbirlər Ümummilli Liderimizin əbədiyaşar xatirəsinə olan dərin ehtiramın təzahürü və təəcəssümüdür.

Öz inkişafı ilə tarixi şöhrətini bərpə edən, növbəti Azərbaycanın, bütün Qafqazın sonayə mərkəzi kimi tanınan Sumqayıtda "Heydər Əliyev ili" nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir. Bu tədbirlərin hər birinin Ümummilli Lider Heydər Əliyevin ideyalarını, siyasi irsinin həm görülməsi, həm təbliği, həm də böyüməkdə olan nəsillərə çatdırılması baxımından mühüm ictimai əhəmiyyəti və rolu vardır.

Heydər Əliyev respublikamızın müasir tarixinin quruculuq və inkişaf, müstəqil dövlətimizin təşəkkül tapması ilə əlamətdar olan şərəfli bir salnaməsinin yarıdır. 1969-cu ildən başlayan bu şanlı epoxa istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana yalnız yüksəliş və güclü rifah bəxş edib. Birinci rəhbərliyi dövründə respublikamızı qənaətdən xilas edib Sovet İttifaqının qaçaqçılıq sərəncamı çıxaran Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın milli-azadlıq mücahidəsini daha da gücləndirmiş, müstəqilliyimizi xilas etmiş və bu gün nailiyyətləri ilə qürur duyduğumuz müasir Azərbaycan dövlətinin müəllifi olmuşdur. Polad iradəsi, mükəmməl və nümunəvi idarəçiliyi ilə Ulu Öndər qarşısında duran hər bir ümummilli məsələni düzgün müəyyənləşdirmiş, Azərbaycan tarixinin ən qüdrətli dövlətə çevirən inkişaf strategiyasının əsasını qoymuşdur. Fəxarət hissi ilə qeyd etməliyik ki, bu inkişaf strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilib, müasir çağın və tələblərdən irəli gələrək zənginləşdirilib. Qazandıığımız hər bir uğurun əsasında möhür Ulu Öndərin ideyaları, vaxtilə müəyyən etdiyi strateji təməllər dayanır.

Ulu Öndərin inkişaf yoluna çıxardığı şəhər

Bu gün tarixi şöhrətini bərpə edən Sumqayıtın da müasir inkişafı vaxtilə Heydər Əliyevin yaratdığı möhkəm təməllərə əsaslanır. Ötən əsrin 40-cı illərinin sonunda salınan, 1949-cu ildə şəhər statusu alan Sumqayıt 1950-60-cı illərdə müəyyən inkişaf yolu keçmiş, burada əsas etibarilə kimya və metallurgiya müəssisələri yaradılmışdı. Lakin Heydər Əliyev bildirdi ki, Sumqayıtın iqtisadi potensialı daha böyükdür. Təsədüfi deyil ki, Heydər Əliyevin təşəbbüsləri və xüsusi nəzarəti nəticəsində şəhərdə yeni, o cümlədən yüngül sənaye müəssisələri yaradıldı.

Respublikamızda əhalinin məişət kimyası məsələləri nəzərə alınaraq, 1970-80-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə keçmiş SSRİ məkanında və onun hüduqlarından konarda tanınan şəhər idi. Sumqayıtın məhsulları itti faqın 700-dən çox şəhərinə və xarici dövlətlərə ixrac olunurdu.

Heydər Əliyev Sumqayıtla bağlı düşüncələrini məsələlərdən biri də sənaye müəssisələri tərəfindən şəhərin çirkləndirilməsinin qarşısının alınması idi. Bu məqsədlə Sumqayıtda hava və suyu çirkləndirən mənbələr əsasən pasportlaşdırılmışdı, xüsusi müfəttişlik yaradılmışdı. Hələ Sumqayıt Alüminium Zavodundan dənizə civə tullantısı dayandırılmışdı.

1974-cü ildə Sumqayıtın 25 illik yubiley tədbirlərində çıxış edən Heydər Əliyev kimyaçılardan heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətlərini yüksək qiymətə qiymətləndirirdi. Bu gün şəhərimizdəki bir çox inibati binalar, o cümlədən Sumqayıtın ən gözəl ünvanlarındandır.



Sumqayıtın yüksəlişi Heydər Əliyev ideyalarının təntənəsidir



və Şüşə zavodlarının, Üst trikotaj və Xovlu ipik fabriklərinin, Süd və Yeyinti məhsulları kombinatlarının yaradılması, Boru Prokat Zavodunun yenidən qurulması da möhür Heydər Əliyevin siyasətində Sumqayıtda sənaye sahələrinin inkişafı ilə bağlı əldə olunmuş nailiyyətlər idi.

"Superfosfat" zavodunda yüksək texnologiya əsasında inşa edilən donovör superfosfat gübrəsi istehsalatının işə salınması, "Üzvi sintez" zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və polizobutilen, həmçinin xlor və diafaqma üsulu ilə kaustik soda istehsalatı sənayesinin fəaliyyətə başlaması, Sintetik Kauçuk Zavodunda yüksək markalı kauçuk istehsalatı sənayesinin qurulması ilə onun istehsalat gücünün xeyli artırılması Sumqayıtda sənayenin kompleks inkişafını uğurla təməlləyirdi. Kimya müəssisələri üçün avadanlıqların hazırlanması və onların təmir işini yaxşılaşdırmaq məqsədilə Sumqayıtda Mexaniki Təmir Zavodunun işə salınması da şəhərin böyük uğurlarından idi.

Sumqayıtın neft-kimya kompleksi üçün Almaniya və Çexoslovakiya istehsalatı olan və ən yeni texnologiyalar əsasında yaradılmış EP-300 qurğusunun - layihə gücü etilənə görə 300 min, propilena görə isə 138 min ton olan nadir kompleksin alınması da Heydər Əliyevin siyasətində mümkün olmuşdu. Bunun üçün o dövrdə Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini N.Tixonovu respublikamıza dəvət etmişdi. Bundan sonra itti faq rəhbərliyi Heydər Əliyevin təkliyi nəzərə alaraq, EP-300 texnoloji kompleksinin alınmasına qərar vermişdi. Bu, Heydər Əliyev dütəhsinin, onun müdrik iqtisadi siyasətinin böyük qələbəsi idi.

Bütün bunların nəticəsi kimi, 1970-80-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə keçmiş SSRİ məkanında və onun hüduqlarından konarda tanınan şəhər idi. Sumqayıtın məhsulları itti faqın 700-dən çox şəhərinə və xarici dövlətlərə ixrac olunurdu.

Heydər Əliyev Sumqayıtla bağlı düşüncələrini məsələlərdən biri də sənaye müəssisələri tərəfindən şəhərin çirkləndirilməsinin qarşısının alınması idi. Bu məqsədlə Sumqayıtda hava və suyu çirkləndirən mənbələr əsasən pasportlaşdırılmışdı, xüsusi müfəttişlik yaradılmışdı. Hələ Sumqayıt Alüminium Zavodundan dənizə civə tullantısı dayandırılmışdı.

1974-cü ildə Sumqayıtın 25 illik yubiley tədbirlərində çıxış edən Heydər Əliyev kimyaçılardan heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətlərini yüksək qiymətə qiymətləndirirdi. Bu gün şəhərimizdəki bir çox inibati binalar, o cümlədən Sumqayıtın ən gözəl ünvanlarındandır.



mətləndirməklə yanaşı, kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirləri ilə iqtisadi əlaqələrin dayanacaq vaxtında böyük kimyaçılara gələcək üçün fəaliyyət proqramı ilə biləcəklərini tövsiyələrini də vermişdi.

Heydər Əliyevin bu səfəri və keçirdiyi görüşlər şəhərin inkişafında yeni mərhələnin əsasını qoymuşdu. Yuxarıda qeyd etdiyim sənaye müəssisələrinin bir qismi bu görüşdən sonra yaradılmışdı. Ümumilikdə isə Heydər Əliyev Azərbaycanı birinci rəhbərliyi dövründə 16 dəfə Sumqayıta səfər edib ki, bu səfərlərin hər biri Heydər Əliyevin Sumqayıtda olan xüsusi diqqət və qayğısının göstəricisidir. Bu səfərlərin hər biri Heydər Əliyevin Sumqayıtda olan münasibətini nümayiş etdirirdi. Sumqayıtın quruculuğunda xidmətləri olmuş 11 nəfərin Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunması da Heydər Əliyevin şəhər sakinlərinə olan dərin ehtiramının nümunəsi idi. Beləliklə, sumqayıtlılar yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Bu şəhər keçmiş itti faqda dostluq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları olan bir məkən kimi şöhrət qazanmışdı.

O dövrdə Sumqayıtda sənayenin inkişafı ilə yanaşı, paralel olaraq tikinti-quruculuq işləri də geniş vüsət almış, şəhərdə yeni mikrorayonların salınması başlanmışdı. Təsədüfi deyil ki, həmin illərdə Sumqayıtda hər il 80 min kv.m. mənzil sahəsi tikilib istifadəyə verilir ki, bu da ölkə üzrə ən yüksək göstəricilərdən idi. Bu gün şəhərimizdəki bir çox inibati binalar, o cümlədən Sumqayıtın ən gözəl ünvanlarındandır.



Ümummilli Liderin Sumqayıtla bağlı arzusu o idi ki, ononovı sənaye mərkəzi kimi statusunu bərpə etsin, keçmiş şöhrətini özünə qaytarsın, yenidən iqtisadi potensialı ilə seçilən bir şəhərə çevrilsin. Ulu Öndər bunları həm də bir vəzifə olaraq qarşıya qoymuşdu.

Qürur hissi ilə bildirməliyik ki, respublikada gedən inkişaf proseslərinin nəticəsi kimi artıq Sumqayıt Heydər Əliyevin arzuladığı şəhər səviyyəsinə yüksəlmişdir. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye kompleksinin formalaşdırılması ayrıca diqqət mərkəzində saxlanılmış və bu məqsədə nail olunmuşdur. Tarixi şöhrətini bərpə edən Sumqayıt indi yenidən regionun sənaye mərkəzinə çevrilmişdir. Hazırda şəhərdə onlarca kimya və neft-kimya, qara və olvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparcı istehsal müəssisələridir. "Azgüntex" zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan "Sağlam qida" Aqrar-Sənaye Kompleksi, "Azarsun Holding" in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "Gilan" Tekstil Parkı, Mis Emalı Zavodu, "Alyans Tekstil" MMC-nin uniformalar istehsalı fabriki, "Azkontakt" MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, "Texnol" MMC mühərrik yağları istehsalı müəssisələri, Kimya Sənaye

Ümummilli Liderin Sumqayıtla bağlı arzusu o idi ki, ononovı sənaye mərkəzi kimi statusunu bərpə etsin, keçmiş şöhrətini özünə qaytarsın, yenidən iqtisadi potensialı ilə seçilən bir şəhərə çevrilsin. Ulu Öndər bunları həm də bir vəzifə olaraq qarşıya qoymuşdu.

Qürur hissi ilə bildirməliyik ki, respublikada gedən inkişaf proseslərinin nəticəsi kimi artıq Sumqayıt Heydər Əliyevin arzuladığı şəhər səviyyəsinə yüksəlmişdir. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye kompleksinin formalaşdırılması ayrıca diqqət mərkəzində saxlanılmış və bu məqsədə nail olunmuşdur. Tarixi şöhrətini bərpə edən Sumqayıt indi yenidən regionun sənaye mərkəzinə çevrilmişdir. Hazırda şəhərdə onlarca kimya və neft-kimya, qara və olvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparcı istehsal müəssisələridir. "Azgüntex" zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan "Sağlam qida" Aqrar-Sənaye Kompleksi, "Azarsun Holding" in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "Gilan" Tekstil Parkı, Mis Emalı Zavodu, "Alyans Tekstil" MMC-nin uniformalar istehsalı fabriki, "Azkontakt" MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, "Texnol" MMC mühərrik yağları istehsalı müəssisələri, Kimya Sənaye

Parkındakı İnşaat Kimyəvili Zavodu, "Tabaterra" QSC-nin bütün məmulatları istehsalı fabriki, Əlvən Metallar və Ferrorentil Zavodu, pestisid və aqro-kimyəvi məhsullar, sürükü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsal müəssisələri, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, "Azortexnolayn" MMC-nin polad və polietilen borular, mexaniki və hidro-texniki avadanlıqlar istehsal zavodları Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər, respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verirlər. O cümlədən "SOCAR karbamid" və "SOCAR Polymer" kimi zavodların yaradılması nəinki Sumqayıtın, respublikamızın iqtisadi həyatında mühüm hadisəyə çevrilmişdir. "SOCAR Polymer" layihəsi son 45 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. Bu zavodların hər biri respublikamızın yüksəlişinə, gələcəyinin güclənməsinə, gələcəyinin güclənməsinə layiqli töhfələr verir. Bu müəssisələrin yaradılması həm də son illərdə Sumqayıtda əhalinin məşğulluğunu əhəmiyyətli dərəcədə təmin etmişdir.

Prezident İlham Əliyevin dediği kimi, Sumqayıt hazırda müasir sənaye mərkəzidir: "Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə, Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda növbəti Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək, ilk növbədə, insanların sağlamlığını nəzərə almışıq".

400 min nəfərə yaxın insanın yaşadığı şəhər üçün vacib olan məsələlərdən biri də müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sənayin daşınması sahəsində rahatlığın təmin olunmasıdır. Ötən dövr ərzində əhalinin göstərdiyi nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə Türkiyə istehsalatı olan müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxılmış, xidmətə qeyd edilmişdir. Bu yüksəliş Heydər Əliyevin ideyalarının təntənəsinin təəcəssümüdür və Sumqayıtın artıq Ulu Öndərin arzuladığı şəhərə çevrilmişdir. İnkişaf və quruculuq işi davamı və sürətlidir və şəhərimiz "Heydər Əliyev ili"ni də yeni uğurlarla başa vuracaq.

Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi, şəhərin inkişafı və quruculuq işi davamı və sürətlidir və şəhərimiz "Heydər Əliyev ili"ni də yeni uğurlarla başa vuracaq.

Quruculuğun baş ünvanlarından biri

Sumqayıt respublikamızdakı quruculuğun da baş ünvanlarından biridir. Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə son illərdə kompleks abidəlik və quruculuq işləri həyata keçirilmiş, yeni və möhtəşəm infrastruktur layihələri icra olunmuş, bütün bunların nəticəsi kimi Sumqayıtın yeni ünvanları yaranmışdır.

Özəmətli Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, Muğam Mərkəzi, Olimpiya

və Paralimpiya İdman kompleksləri, "ASAN xidmət" mərkəzləri, Sumqayıt Məhkəmə Kompleksi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, Şəhər prokurorluğunun binası, 500 metr uzunluğunda tərsoan, şəhərin əsas giriş yolunda Bayraq Meydanı, Paralimpiya və Olimpiya idman kompleksləri, Əlillərin Bərpa Mərkəzi Sumqayıtın yeni ünvanları kimi Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasətinin nümunələridir.

Sumqayıt da Bakı kimi dəniz sahilində yerləşir. Amma Bakıdan fərqli olaraq burada heç vaxt Dənizkənarı bulvarı olmayıb. Hələ 1974-cü ildə Sumqayıta şəhər statusunun verilməsinin 25 illiyi ilə bağlı Dram Teatrının inzibati binasında keçirilən mərasimdə çıxış edən Heydər Əliyev bu məsələyə toxunmuş, şəhərdə bulvarın salınması ilə bağlı arzusunun ifadə etmişdir. Son illərdə Sumqayıtda həyata keçirilən quruculuq tədbirləri sırasında Ulu Öndərin bu arzusu da reallaşmışdır. Belə ki, şəhərimizdə həyata keçirilən möhtəşəm layihələrdən biri Dənizkənarı bulvarının tikintisidir. 2016-cı ildə 5,2 km uzunluğunda, 150 hektara yaxın bulvarın salınması şəhərimizin simasını daha da gözəlləşdirən bir quruculuq nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin möcüzə adlandırıldığı bulvar şəhər sakinlərinin ən sevimli gəzinti və istirahət ünvanlarından biridir.

"Kimyaçılar" Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin, "Nizami" kinoteatrının binaları da əsaslı təmir olunmuşdur. Şəhərdəki Heydər parkı, Lüdviqshafen parkı, bütün küçə və prospektlər əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Şəhər stadionunun və 2 nömrəli şəhər xostanasının tikintisi də artıq tamamlanmışdır.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş sumqayıtlıların xatirələrini əbədiləşdirilməsi istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. 1992-ci ildə salınan Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunmuş, kompleks yenidənqurma işləri aparılmış, ərazisi genişləndirilərək 1,2 hektara çatdırılmışdır. Yenidən qurulan Şəhidlər xiyabanında "Qalib Əsgər" abidəsi ucaldılmış, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılmış, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə "Zəfər ağacı" abidəsi yaradılmışdır.

Sumqayıtda şəhər təsərrüfatının yenilənməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Şəhərdə çoxmənzilli yaşayış binalarının sakinlərini ən çox narahət edən problemlərdən biri liftlərin yenilənməsi ilə bağlı idi. Sovet dövründən yenilənməyən liftlər əhalinin haqlı narazılığına, narahatlığına səbəb olurdu. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı tamamilə yenilənmişdir. Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətinin ötməsi 600-ə yaxın lift yenisi ilə əvəz olunmuşdur.

400 min nəfərə yaxın insanın yaşadığı şəhər üçün vacib olan məsələlərdən biri də müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sənayin daşınması sahəsində rahatlığın təmin olunmasıdır. Ötən dövr ərzində əhalinin göstərdiyi nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə Türkiyə istehsalatı olan müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxılmış, xidmətə qeyd edilmişdir. Bu yüksəliş Heydər Əliyevin ideyalarının təntənəsinin təəcəssümüdür və Sumqayıtın artıq Ulu Öndərin arzuladığı şəhərə çevrilmişdir. İnkişaf və quruculuq işi davamı və sürətlidir və şəhərimiz "Heydər Əliyev ili"ni də yeni uğurlarla başa vuracaq.

Son illərdə Sumqayıt şəhərinin əsas problemlərindən biri də həllini tapmışdır. Söhbət "Acı dərə" kanalından gedir. Bu kanal şəhər üçün çox böyük təhlükə mənbəyi idi. Artıq bu kanal bərpası salınmış, üfunətli qoxunun əraziyə yayılmasının qarşısı alınmışdır.

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Sumqayıtın inkişafı, quruculuğu möhtəşəm və qürurvericidir. Sumqayıt həm də "ağillı şəhər" konsepsiyasının, müasir standartların tələbi olduğu, ekoloji baxımdan təmiz, yaşıl şəhərdir. Bu yüksəliş Heydər Əliyevin ideyalarının təntənəsinin təəcəssümüdür və Sumqayıtın artıq Ulu Öndərin arzuladığı şəhərə çevrilmişdir. İnkişaf və quruculuq işi davamı və sürətlidir və şəhərimiz "Heydər Əliyev ili"ni də yeni uğurlarla başa vuracaq.

Zakir FƏRƏCOV,
Sumqayıt Şəhər İcra
Hakimliyinin başçısı

BMT-nin Xüsusi Proqramının iştirakçı dövlətlərinin nazirlərinin görüşü keçirilib

İsveçrənin Cenevrə şəhərində SPECA-nın iştirakçı dövlətlərinin nazirlərinin BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə dialoq çərçivəsində regional əməkdaşlıq üzrə çoxtərəfli məsləhətləşmələr və ikitərəfli görüşlər təşkil edilmişdir.



İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA ilə ölkəmiz arasında uzunmüddətli əməkdaşlıq əlaqələrini, üzv dövlətlərlə iqtisadiyyatın bir çox sahələrində həm hökumətlər arasında səviyyədə, həm də Proqram çərçivəsində geniş əməkdaşlıq edildiyini vurğulayıb. Regional nəqliyyat-tranzit marşrutlarının potensialından istifadənin önəmini vurğulayan nazir deyib: "SPECA-ya üzv ölkələrin əksəriyyətinin açıq dənizə çıxışı olmadığına görə, iqtisadiyyatımızın səmərəliliyini artırmaq üçün beynəlxalq və regional nəqliyyat dəhlizlərinə calb olunan mühüm əhəmiyyət kəsb edir. Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının tərəfdarı olan ölkələrimiz müxtəlif istiqamətlərdə tranzit daşımaqlarının səmərəliliyini artırmaq üçün çalışmalıyıq. Diqqətə çatdırılıb ki, son illərdə Azərbaycan yol-nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən müasir dəniz limanlarının, geniş avtomobil

yolları şəbəkəsinin tikintisinə irihəmli sərmayələr yatırılıb. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni tökülür.

İqtisadiyyat naziri Azərbaycanın iqtisadi uğurları barədə də məlumat verib. Qeyd edilmiş ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı reabilitasiya və bərpa işlərinin aparılması, bu ərazilərin ekoloji cəhətdən təmiz texnologiyalar əsasında yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilib. "Ağlıl" və "yaşıl" yanaşmalardan istifadə etməklə, 2050-ci ilə qədər "sıfır emissiya" zonalarının yaradılması nəzərdə tutulur.

Keçirilmiş görüşlərdə SPECA çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları ilə bağlı məsləhətləşmələr, ölkələrimiz arasında tərəfdaşlığın

inkişafı, inteqrasiyanın dəstəklənməsi, dünya iqtisadiyyatına qoşulma prosesinin asanlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, SPECA regionunda tranzit marşrutlarının saxlanılması, ticarət və nəqliyyatın asanlaşdırılması, rəqəmsallaşma və "yaşıl" transformasiya, SPECA Etimad Fondunun yaradılması, bu il quruma üzv dövlətlərin Zirvə görüşünün Bakıda keçirilməsi və "BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramının 25-ci ildönümünün qeyd edilməsi haqqında" BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı irəli sürüləcək qətnamə layihəsi ilə bağlı geniş müzakirələr aparılıb. İştirakçı dövlətlərin nazirlərinin Birgə Bəyanatı qəbul edilmişdir.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi

Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. Belə ki, SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Müvafiq dövlət orqanları, o cümlədən İqtisadiyyat Nazirliyi SPECA-nın İşçi qruplarında fəal iştirak edir. 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.


Azərbaycanın müdafiə naziri Qazaxıstana rəsmi səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılkovun dəvəti ilə apre-

lin 18-də bu ölkəyə rəsmi səfər edib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-

texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı marağ doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq genişlənir



Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılkov ilə görüşüb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib

ki, əvvəlcə Astana şəhərində rəsmi qarşılaşma mərasimi təşkil edilmişdir. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürkə sözlərini yazıb.

Sonra Qazaxıstan Respublikasının Müdafiə Nazirliyində görüş keçirilib. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı marağ doğuran digər məsələlər müzakirə edilmişdir.

Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub



Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstan rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbasi

adına Milli Müdafiə Universitetini ziyarət edib. Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

İsrail Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya-nın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Kohen arasında görüş keçirilib.



İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Mikayıl Cabbarov Azərbaycanla İsrail arasında yüksək səviyyəli əlaqələri vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizin İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. Ölkələrimiz iqtisadi-ticarət əməkdaşlığının

gücləndirilməsi istiqamətində işləri davam etdirir. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İsrailə qarşıqlıq istiqamətində, həmçinin enerji, IT, innovasiya, özcaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Ötən il işğızar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə

işlər davam edir. Həmçinin sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq olunur. İsrailə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır. İqtisadiyyat naziri Azərbaycanın əlverişli işğızar mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının imkanları

barədə məlumat verib. İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəmizin Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif sahələrdə tərəfdaşlığa marağ göstərdiyini qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlər barədə müzakirələr aparılıb.

Aİ və AŞ-nin Azərbaycanda həyata keçiriləcək yeni layihələrinin təqdimatı olub

Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG III)" proqramının 2023-2027-ci illər üzrə üçüncü mərhələsi çərçivəsində Azərbaycanda həyata keçiriləcək yeni layihələrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix bu təşəbbüs çərçivəsində layihələrin reallaşması üçün investisiyanın 80 faizi Aİ, 20 faizini isə AŞ tərəfindən ayrıldığını söyləyib. O, həyata keçiriləcək layihələrin yaxşı idarəçilik, korrupsiya ilə mübarizə, qadınlarla qarşı diskriminasiya və şiddətə qarşı mübarizə sahələrini əhatə edəcəyini deyib: "Azərbaycan, Ermənistan, Gürcüstan və Ukraynada ümumilikdə 21 layihə həyata keçirəcəyik. Dörd layihənin Azərbaycanla reallaşması nəzərdə tutulub. Eyni zamanda Azərbaycan 3 regional layihədə iştiraka dəvət olunub".

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko qeyd edib ki,

bu proqram "Şərq Tərəfdaşlığı" ölkələrimizin qanunvericiliyinin, idarəçiliyinin yaxşılaşdırılmasına və Avropa standartlarına uyğunlaşdırılmasına xidmət edir.

"Reallaşdırılan layihələrin effektiv nəticələri var. Biz Azərbaycan Xarici İşlər Nazirliyinə bu proqramın həyata keçirilməsində koordinasiya fəaliyyətinə görə təşəkkür edirik. "Yaxşı idarəçilik üçün tərəfdaşlıq" proqramının büdcəsi 2.5 milyon avrodur. Yeni layihələr ədalətli mühakimənin səmərəliliyinin və keyfiyyətinin güclənməsinə, bərabərliyin təstiqinə töhfə verəcək. Yaxşı idarəçilik stabililiyi, iqtisadi inkişafa aparır", - deyər P.Mixalko vurğulayıb.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəisi Aysel Yaqubova ədliyyə hüquq sistemində reallaşan islahatlar barədə məlumat verib. O bildirib ki, Azərbaycan 2015-ci ildən bəri bu proqramın bənfisiarları arasındadır: "Hesab edirik ki, bu proqram həm də Aİ

və Avropa Şurasının əməkdaşlığının uğurlu nümunəsidir. Bu təşəbbüs Azərbaycanda reallaşan islahatları gücləndirmək və tamamlamaq xarakteri daşıyır".

Qeyd edək ki, Azərbaycanda Aİ və AŞ tərəfindən birgə maliyyələşdirilən və ümumi büdcəsi 2,5 milyon avro olan 4 xüsusi layihə həyata keçiriləcək. Onlar proqramın əvvəlki mərhələlərinin nəticələri əsasında hazırlanıb və Azərbaycan qurumlarına iqtisadi cinayətlərin qarşısını almaq və mübarizə aparmaq, mediasıyanı təşviq etmək məhkəmə islahatlarına dəstək vermək, bərabərliyi təşviq etmək, habelə qadınlarla qarşı zorakılıq və məişət zorakılığının qarşısını almaq və onunla mübarizə aparmaq üçün institusional bacarıqların daha da gücləndirilməsində kömək etmək məqsədi daşıyır.

Azərbaycanın da iştirak etdiyi regional səviyyədə iqtisadi cinayətlərə qarşı mübarizə aparmaq, bərabərlik və ayrışdırılma qanunvericiliyini gücləndirmək üçün 3 layihə həyata keçirilir.

Laçın şəhərdaxili yolların bərpası və hava limanının tikintisi ilə əlaqədar qazma-partlayış işləri sürətlə aparılır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın şəhərinin daxili yollarının bərpası layihəsi sürətlə və keyfiyyətlə icra olunur.



Agentliyin İctimaiyyətə əlaqələr şöbəsinə AZƏRTAC-a bildirilib ki, uzunluğu 59 kilometr təşkil edən həmin yolların hər birinin eni 3-3,5 metr olmaqla 2 hərəktə zolaqlıdır. Layihə üzrə torpaq yatağının eni 8-15 metr təşkil edir.

Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materialardan istifadə olunmaqla oks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.

Tikinti-bərpa işləri "İnşaat Norma və Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Yeni dəyər qazma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün oraziyyə lazımı sayda qüvvə cəlb olunub.

Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturunu qurulacaq, tezliklə burada yaşayacaq əhəlinin və bura gələn qonaqların rahat gediş-gəlişi təmin olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci il avqustun 16-da təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar torpaq qazma-partlayış işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.

İnşası aparılan beynəlxalq hava limanında qazma işləri 26.512 milyon kub-



metr, tökmə işləri isə 1.956 milyon kubmetr təşkil edir. Qazmanın maksimal orta dərinliyi 73, tökmənin orta hündürlüyü isə 14 metrdir.

"İnşaat Norma və Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihə üzrə 162,8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6,9 milyon kubmetr həcmində partlayış işləri, 859,8 min kubmetr qaya tipli sükurların mexanizmlə qazılması, 5,04 milyon kubmetr həcmində isə torpaq qazma işləri aparılıb.

Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Laçın Beynəlxalq Ha-

va Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroporti olacaqdır.

Qeyd olunub ki, Laçın Beynəlxalq Hava Limanından Laçın şəhərinə qədər olan məsafə 38,1 kilometr, Şuşa şəhərinə qədər olan məsafə 75 kilometr, Kəlbəcər şəhərinə isə 59,2 kilometr təşkil edəcək. İşğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərən Laçın Beynəlxalq Hava Limanının inşası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına tökülən və turizm potensialının artırılmasına səbəb olacaqdır.

Hayastanın növbəti hərbi cinayəti

Vətən müharibəsinin üzərindən ötən iki il yarım müddət ərzində Hayastan bölgədə sülhə nail olunmasına maneçilik törətmək üçün bəzi xarici havadarlarının da dəstəyi ilə davamlı şəkildə Azərbaycan qarşı tərbiyələrə əl atır, barışığın əldə edilməsinə süni əngəllər törədir. Xüsusilə son dövrlər təcavüzkar Hayastanın ölkəmizə qarşı hərbi və siyasi təxribatlarının intensivləşdiyi müşahidə olunur.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ iqtisadi zonasında sərəvtlərimizin talanmasına, eləcə də Laçın-Xankəndi yolundan təyinatına uyğun olmayan istifadəyə qarşı ekofaallarımızın sözlükdən yoldakı dinc aksiyası ilə bağlı dünyada hay-küy salmağa çalışmaları, cari il aprelin 11-də ölkəmizə qarşı növbəti təxribat törətmələri, ötən həftə Azərbaycanın iki hərbiçisini əsir götürmələri və əsirlərə qarşı fiziki zorakılıq tətbiq etmələri, o cümlədən aprelin 14-də Hayastanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində dünyanın gözü qarşısında Azərbaycanın Dövlət Bayrağının bir dığa tərəfindən yandırılması məkrli ermənilərin ölkəmizə qarşı həyata keçirdikləri hərbi və siyasi təxribatların sadəcə bəzi nümunələridir.

Ermənistan ombudsmanı utanmadan yalan danışır

Ötən həftə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəddə yerləşən Əzizbəyov qəsəməndə hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Erməni mediasında yayılmış videogörüntülərdə əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar

halları əks olunub. Hayların etnik zəmində azərbaycanlılara qarşı törətdikləri növbəti zorakılıq faktını özündə əks etdirən bu görüntülərdən də aydın olur ki, ermənilər əsgərimizi möhkəm döyərək ona fiziki işgəncə veriblər.

Lakin Hayastan dünyanın gözü qarşısında törətdiyi bu vəhşi əməllərdən utanmayaraq yalan danışmaqdan da əl çəkmir. Hətta hərbi qulluqçularımıza baş çəkən Ermənistan ombudsmanı onların işgəncə və ya pis rəftarla əlaqədar şikayətlərinin olmadığını barədə həqiqəti özündə əks etdirməyən açıqlama verir.

Həmçinin Ermənistan Baş Prokurorluğu dumanlı hava şəraitində azaraq sərhədi keçən hərbi qulluqçularımıza qarşı absurd ittihamlar irəli sürərək cinayət işi açır.

Aprelin 17-də xarici işlər naziri Ceyhan Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşü zamanı Ermənistan saxlanılan iki hərbiçimizin məsələsini müzakirə edib və Azərbaycanın hərbiçilərinin əsir götürüldüyü, onlardan birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, əsirlərin dərhal azad edilməsinin vacib olduğunu bildirib.

Hərbi qulluqçularımızın geri qaytarılmaları ilə bağlı beynəlxalq qurumlara çağırış edilib

Azərbaycan ictimaiyyətinə dərin hiddət, narazılıq və narahatlıq doğuran Hayastanın sözlükdən təxribatı, hərbi qulluqçularımıza qanunsuz olaraq əsir götürməsi ilə bağlı vətəndaş cəmiyyəti, eyni zamanda əlaqədar qurumlar aidiyyəti beynəlxalq təşkilatlara müraciət ediblər. Həmçinin Azərbaycan ombudsmanı Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təminatı məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara müraciət edib.

Müraciətdə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayılmış video və fotoların araşdırılması tələb olunub, ombudsman tərəfindən bu məsələ ilə bağlı Beynəlxalq Qırımlı Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlandığı bildirilib.

Azərbaycanlı əsgərin zorakılığa məruz qalmasını açıq-aşkar əks olunduğu foto və videokadrlardan sonra Ermənistan ombudsman təsisatı tərəfindən verilmiş həqiqəti əks etdirməyən və törədilən hüquq pozuntularının gizlədilməsinə yönələn bu açıqlamanın narahatlıq doğurduğu diqqəti çatdırılıb. Azərbaycan ombudsmanı bu barədə xımdan aidiyyəti beynəlxalq və regional təşkilatlar tərəfindən homin hüquq pozuntularına mandatları çərçivəsində operativ reaksiya verilməsini təkidlə tələb edib.

Yekunda ombudsman hərbi qulluqçularımızın ailə üzvləri ilə videozəng vasitəsilə əlaqə yaratmalarına və təhlükəsizlikləri təmin edilməklə ölkəmizə geri qaytarılmalarına dəstək göstərilməsi məqsədilə həmin qurumlara çağırış edib.

Lakin təəssüf ki, əlaqədar beynəlxalq təşkilatlar hərbiçilərimizin qeyri-qanuni əsir götürülmələri, onlardan birinə qarşı həyətər tərəfindən fiziki zorakılıq tətbiq edilərək nümayişkarənə şəkildə mediada paylaşmaları ilə bağlı heç bir narazılıq bildirmir, vətəndaşlarımıza qarşı müəmmal laqeydlik nümayiş etdirirlər.

Kəmfürsət hayların firsətlərini kəsməyi də bilir

44 günlük müharibənin gedişində belə heç zaman düşməninə qarşı hərbi cinayətlərə yol verməyən Azərbaycanın fərqli olaraq Hayastan riyaklığından və təxribat əməllərindən yaz keçmir. Kəmfürsət haylar xislətlərindəki namərdlik və bəşiblik hissələrinə

xas davranaraq xalqımıza qarşı etnik zəmində cinayətlər törədirlər.

Hazırda Hayastanda əsir saxlanılan iki hərbi qulluqçumuzun təminatında ermənilərin cinayət əməllərinin şahidi oluruq. Bu həm də hər kəsə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbuz Quliyev illərlə qeyri-qanuni şəkildə Ermənistan tərəfindən girovluqda saxlanılması sənədlərdir. 2014-cü ildə öz dədə-baba torpaqlarında əzizlərinin məzarını ziyarət edən bu mülki şəxslərimizi də Hayastan beynəlxalq hüquqa zidd olaraq girov götürmüş, illərlə çəkmə girovluqda onlara olmanın işgəncələr vermiş, ölkəmizə qaytarmaqdan imtina etmişdi.

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbə qanunsuz şəkildə girovluqda saxlanılmış Dilqəm Əsgərovu və Şahbuz Quliyevə də azadlığa qovuşdurdu.

Azərbaycan hər zaman barış tərəfdarı olub və hətta müharibəni də regionda əbədi sülhə nail olunması üçün aparıb. Buna görədir ki, dövlətimiz 44 günlük müharibədən dərhal sonra iki ölkə arasında normallaşma istiqamətində fəal şəkildə danışıqlara başlayıb. Görünən isə odur ki, Hayastan ölkəmizin sülh təşəbbüsünə adekvat davranmayaraq, 44 günlük müharibənin özü üçün doğurduğu ağır nəticələri unudaraq və çox güman ki, beynəlxalq havadarlarına güvənərək revanşizm hisslərinə qapılır, Azərbaycana qarşı hərbi və siyasi təxribatlar etməyə cürütlənir, necə deyirlər, odla oynayırlar...

Lakin Azərbaycanın da səbri hüdudsuz deyil və sülh danışıqlarının süni yollarla, təxribatlarla əbədiyyətə dək uzadılmasına göz yummayacaq. Lazım gələrsə, "dəmir yumruq" yenicən işə düşəcəkdir.

*Yasəmən MUSAYEVA,
"Azərbaycan"*

Vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəallar ekoloji cinayətə və qanunsuz istismara etirazlarını davam etdirirlər

Aksiya iştirakçıları tələblərində qətiyyətli idirlər



Qarabağ iqtisadi rayonunda yerləşən "Qızıl-bulaq" və "Dəmirlər" yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekofaalların Şuşa ərazisində keçən Laçın-Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyası 129 gündür davam edir.



Qarabağ iqtisadi rayonunda yerləşən "Qızıl-bulaq" və "Dəmirlər" yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekofaalların Şuşa ərazisində keçən Laçın-Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyası 129 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, ötən gecə boyu yüksək fəallıq nümayiş etdirən aksiya iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət himninin səsləndirilməsi ilə açaqlar. Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına "yox" deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya iştirakçıları qaldırılan plakatlarla üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış "Azərbaycan milləti qoruyacaq sərəvti!", "Azərbaycan oyaqdır, sərəvtinə də

yaqdır!", "Azərbaycan vahid, sərəvtinə sahibdir!", "Ekocinayətə son!" kimi şüarlar səsləndirirlər. Gənc fəalların dinamik və olduqca coşqulu görünmələri onların tələblərində ısrarlı olduqlarını göstərir.

Ekofaallar və könüllü gənclər haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Bildirirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və onların bu mövqeyinə hörmətlə yanaşmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərəbst hərəkətdə heç bir maneə yoxdur.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış



Müdafə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəli toplamaq məqsədini qarşıdaşları müvafiq qeydiyyata və həkim müayinəsinə keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifələrin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

Ombudsman Başlıbel qətləminin 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Başlıbel qətləminin 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə deyilir: "Bu gün tarix boyu Ermənistanın Azərbaycana qarşı kəskin nifrət zəmində həyata keçirdiyi soyqırımı siyasətinin davamı olaraq 1993-cü ilin aprelinde Kəlbəcər rayonunun Başlıbel kəndində törə-

dilmiş qətləmdən 30 il ötür. İnsanlıq əleyhinə yönəlmiş bu qanlı soyqırımı cinayəti nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi müxtəlif ağır işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb. Eyni zamanda kənd sakinləri arasında girov götürülənlər də olmuş və bu gündəlik itkin düşmüş hesab olunan həmin şəxslərin taleyi barədə heç bir məlumat yoxdur.

Bununla belə Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri də daxil olmaqla bütün infrastrukturunu işğal dövründə tamamilə dağıdaraq məhv edilib.

Başlıbel kəndi işğal edilərkən həyatlarını xilas etmək üçün mağaraya sığınmaq məcburiyyətində qalmış 62 dinc sakinin yeri aşkarlandıqdan sonra onlar Ermənistan tərəfindən silahlı hücumla məruz qalaraq soyqırımı cinayətinin qurbanına çevriliblər.

Kəlbəcər rayonunun işğaldan azad edilməsi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin dəfn olunduğu yerin aşkar olunmasına zəmin yaradıb və onların qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirildikdən sonra ayrı-ayrı dəfn olub.

Lakin çox təəssüflər olsun ki, dinc azərbaycanlıların Ermənistan tərəfindən məruz qaldığı bu kimi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlərə, habelə ölkəmizin

tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına hələ də beynəlxalq səviyyədə həqiqi qiymət verilməyib.

Bir daha dünya ictimaiyyətinə müraciət edərək, dinc azərbaycanlılara qarşı çoxsaylı cinayət əməllərini, o cümlədən Başlıbel qətləminin törətdikdən sonra ayrı-ayrı dəfn olub.

Lakin çox təəssüflər olsun ki, dinc azərbaycanlıların Ermənistan tərəfindən məruz qaldığı bu kimi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlərə, habelə ölkəmizin

tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına hələ də beynəlxalq səviyyədə həqiqi qiymət verilməyib. Bir daha dünya ictimaiyyətinə müraciət edərək, dinc azərbaycanlılara qarşı çoxsaylı cinayət əməllərini, o cümlədən Başlıbel qətləminin törətdikdən sonra ayrı-ayrı dəfn olub.

Lakin çox təəssüflər olsun ki, dinc azərbaycanlıların Ermənistan tərəfindən məruz qaldığı bu kimi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlərə, habelə ölkəmizin

Paşinyan xilas formülünü Azərbaycanla əməkdaşlıqda görür

O, xalq olaraq varlıqlarının rəsmi Bakı ilə normal münasibətlərdən keçdiyini bəyan edib

Azərbaycanı davam etdiriyi uğurlu diplomatik fəaliyyət, çevik siyasətin nəticəsində vaxtilə Hayastanda hakimiyyətə olmuş Koçaryan-Sarkisyan hərbi xuntası, hazırda isə Nikol Paşinyan iqtidarı daim çıxılmaz vəziyyətə salınıblar. Onların da iştirakı ilə keçirilən bütün beynəlxalq tədbirlər, sammitlər Azərbaycanın maraqlarına uyğun nəticə ilə yekunlaşıb. İlham Əliyev yüksək siyasi-diplomatik peşəkərliliklə Hayastan rəhbərliyini daim ifşa edib, onları rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla dünya ictimaiyyətinə çatdırıb.

İndi anlamağa başlayıblar ki, Hayastanın acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbi 30 il yaxın davam edən işğalçılıq siyasəti və buna görə Azərbaycanın gördüyü tədbirlər idi. Ümumilikdə, son dövrlərdə Hayastan ictimaiyyətinin mövqelərindən görünür ki, onlar ölkələrinin qurtuluşunu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər.

Elə Hayastanın baş naziri Nikol Paşinyanın son açıqlamalarında göstərir ki, onların rifahı, ümumiyyətlə, xalq olaraq varlıqlarını Azərbaycanla normal münasibətlərdən keçir. Paşinyan parlamentdə 2022-ci il üçün hökumət programının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib ki, İrəvan heç bir ölkəyə ərazi iddiasının olmadığını açıqladıqdan sonra Hayastan və region üçün sülh gələcək. Onun sözlərinə görə, sülhə nail olmaq - dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir. Burada söhbət Gürcüstan və

İrəvanla əməkdaşlığın daha da dərinləşdirilməsindən, Türkiyə və Azərbaycanla isə münasibətlərin normallaşdırılmasından gedir. Paşinyan əminliyini bildirib ki, vətəndaşları inandırmaq Hayastan hakimiyyətinin funksiyasıdır. İrəvan onlara rəhbərliyin düşüncə tərzini və motivasiyasını aydın şəkildə çatdırmalıdır. İnsanlar anladığıdan sonra bu qərarlarla razılaşıyaqlar.

Postmüharibə dönəmi Azərbaycanla normal münasibətlər yaratmaqda Hayastanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsinin mümkün olmadığını çox aydın şəkildə göstərdi. Bu gün müasir Azərbaycandan bəhs edərkən onu xarakterizə edən əsas cəhətlər sırasında ilk olaraq dünyanın ən sürətlə inkişaf edən, davamlı nailiyyətlərə imza atan ölkəsi olmasına xüsusilə diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir.

Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıdırmaq bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və etibarlı dövlətə çevrilməsinin nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atanların sayı durmadan artır.

Ölkəmizdə əldə edilən bu uğurlar fonunda isə Hayastana nəzər saldıqda tamamilə əks mənzərə müşahidə olunur. Bunun ümüd səbəblərindən biri isə 30 il davam edən işğal siyasəti, bu gün isə sülh müqaviləsinin uzadılmasının yubanmasıdır.

Sülh müqaviləsinin imzalamayacağı təqdirdə qarşıdakı dövr ərzində Hayastanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demografik cəhətdən Hayastanı üstələməkdə davam edir. Ölkəni tərəkənlərin sayı sürətlə artır. İndi görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmağa davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin getgəde aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Hayastanın faktiki olaraq demografik böhran yaşa-

dığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.

Hayastanda bu sahədə araşdırma aparın yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözlükdən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Bununla yanaşı, Hayastan iqtisadiyyatında miqyası hər gün genişlənməkdə olan tənəzzül ölkənin xaricdən asılılığını daha da artırır. Eyni zamanda Hayastanın xaricdən götürdüyü borcların miqdarı sürətlə artır. Bunun nəticəsində məğlub ölkənin xaricdən maliyyə, iqtisadi, siyasi asılılığı getdikcə daha da güclənir. Belə şəraitdə Hayastanın formal müstəqilliyini davam etdirə biləcəyi böyük sual altındadır.

Faktiki olaraq məğlub ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, baş alıb gədən korrupsiya halları, yoxsulluq səviyyəsi bu ölkəni sürətlə çökündür. İstər köhnə, istərsə də yeni hakimiyyətin tutduğu məntiqsiz, ədalətsiz və reallıqdan uzaq siyasətinə görədir ki, ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasında heç bir irəliləyiş hiss olunmur.

*Elçin CƏFƏROV,
"Azərbaycan"*



GDU-da Ulu Öndərin yubileyinə həsr edilmiş müsabiqənin növbəti mərhələsi keçirilib



Gəncə Dövlət Universitetində (GDU) Elm və Təhsil Nazirliyinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən bədii yaradıcılıq müsabiqəsinin növbəti mərhələsinə baxış keçirilmişdir.

Müsabiqənin münisiflər heyətinin üzvlərinin - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Xalq artisti Gülyaz Məmmədova, Dövlət Musiqili Komediya Teatrının direktoru,

Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu və Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzun Arslan Növrəslinin iştirak etdikləri tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra GDU-nun prorektoru Şahin Xurşudov və rektorun baş müşaviri Asif Cavadov çıxış edərək istedadlı gənclərin üzv çıxarılmasında bu müsabiqənin əhəmiyyətindən danışmışlar.

Sonra söz tələbələrə verilmişdir. Onlar xor, rəqs, bədii qiraət və aşıq havaları

ifadə etməklə qabiliyyətlərini nümayiş etdirmişlər. Münisiflər heyətinin sədri Əliqismət Lalayev və şair Baba Vəziroğlu tələbələrə təqdim etdikləri musiqi nömrələrini yüksək qiymətləndirmiş və tövsiyələrini vermişlər.

Yaradıcılıq müsabiqəsinin növbəti mərhələsində istedadlı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertində iştirak etmək hüququ qazanmışlar.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Dağ yəhudilərinin Bakı sinaqoqunda Holokost qurbanlarının xatirəsi anılıb

Dağ yəhudilərinin Bakı sinaqoqunda Fələkət və Qəhrəmanlıq Günü (Yom a-Şoa) qeyd olunub.

Altı milyon Holokost qurbanının xatirəsinə şamların yandırılması mərasiminə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Dağ Yəhudiləri İcmasıının sədri Milix Yevdayev, Milli Məclisin deputatı Anatoli Rəfəilov, Avropa Yəhudiləri İcmasıının sədri Aleksandr Şarovski, Gürcü Yəhudiləri İcmasıının sədri Zəmir İsayev və "Nativ" in Mərkəzi Asiya və Qafqaz üzrə rəhbəri Mark İfrayimov dəvət olunublar.

AZƏRTAC STMEGI saytına istinadla xəbər verir ki, İsrailin Azərbaycanda müvafiq işlər vəkili Doron Peyer öz çıxışında deyib: "Bu gün biz burada faşistlər tərəfindən qətlə yetirilmiş altı milyon yəhudinin, o cümlədən uşaqların xatirəsini anmaq məqsədilə yığılmışıq. Biz qorxu bilməyən, getto və konsentrasiya düşərgələrində baş qaldıran yəhudiləri də yad edirik. Bizim borcumuz bütün bunları unutmaq və mübarizəni davam etdirməkdir. Yəhudilərin həyatı və ölümü, rəşadətli haqqında danışmağa davam etməliyik. Lakin İsrailin borcu təkə bu hadisələri xatırlamaq deyil, həm də bütün dünyaya danışmaqdır. Nasist konsentrasiya düşərgəsində sağ qalmış yeganə azərbaycanlı sakini Lev Zaxaroviç Şvarts bir neçə ay əvvəl vəfat edib. Çox təəssüf ki, biz onun sağ qalması və tolerant Azərbaycanda yeni həyatından özünün iştirakı olmadan danışacağıq".

Hələk olanların xatirəsinə "Kadiş" duasının oxunması



zəni davam etdirməkdir. Yəhudilərin həyatı və ölümü, rəşadətli haqqında danışmağa davam etməliyik. Lakin İsrailin borcu təkə bu hadisələri xatırlamaq deyil, həm də bütün dünyaya danışmaqdır. Nasist konsentrasiya düşərgəsində sağ qalmış yeganə azərbaycanlı sakini Lev Zaxaroviç Şvarts bir neçə ay əvvəl vəfat edib. Çox təəssüf ki, biz onun sağ qalması və tolerant Azərbaycanda yeni həyatından özünün iştirakı olmadan danışacağıq".

Hələk olanların xatirəsinə "Kadiş" duasının oxunması

üçün dağ yəhudiləri sinaqoqunun rəhbəri Avraam Yakubov dəvət olunmuşdu. Tədbir İsrailin Azərbaycandakı səfiri Corc Dikin çıxışı ilə davam edib. O deyib: "Biz Holokost zamanı qətlə yetirilmiş altı milyon insanın xatirəsini anmaq üçün buradayıq. Düz 80 il əvvəl, 1943-cü ildə Pesax bayramı vaxtı nasistlər Varşava gettosunda yəhudiləri qətlə yetirmək qərarına gəlmişlər. Onlar bu qırğınla bütün dünyaya sübut etmək istəyirdi ki, heç bir Tanrı yəhudilərin azadlıq bayramı zamanı

onlara azadlıq bəxş etməyəcək. Bu dəfə nasistlərin planlarından əvvəlcədən xəbər tutan yəhudilər onlara müqavimət göstərmək qərarına gəldilər. Tarixdə ən cəsarətli addımlardan birini atan getto sakinləri dörd həftə ərzində vermaxta qarşı müqavimət göstərmişlər. Qadın və uşaqların qəhrəmanlığı təsəvvür edilə bilməz. Onların silahı az idi və heç də hamısı hərbi hazırlıq keçməmişdi. Bununla belə, bu insanlar həyatlarını fəda edərək döyüşürdülər. Bu gün bizim öz suverenliyimiz, dövlətimizi qorumaq üçün gücümüz var. Varşava gettosu, Osvensim bir daha təkrarlanmayacaq, çünki İsrail dövləti mövcuddur. Bizim burada olmağımız həyatın ölmə və ümid üzərində qələbəsinin rəmzidir. Bütün həlak olanların ruhları şad olsun!"

"İzkor" matəm duasının oxunması üçün rəvaylər Şolom Kubiçek və Zəmir İsayev dəvət olunublar. Tədbir "Atikva" himninin ifa edilməsi ilə başa çatıb.

Makrona etiraz kütləvi hal aldı

Fransa Prezidenti ölkədəki ictimai qəzəbi sakitləşdirə bilmir

Fransa Prezidenti Emmanuel Makronun televiziya ilə xalqa müraciətindən dərhal sonra minlərlə etirazçı ölkənin şəhərlərində küçələrə çıxıb. Qəzəblənmiş insanlar zibil qutularına od vurub, vandalizm aktları törədib və polisə qarşıdurmaya gəldilər. Parlament üzvləri isə Makron hakimiyyətinin devrilməsini tələb ediblər.

Bu barədə məlumat verən "Euronews" telekanalının xəbərinə görə, çıxışında Makron son dərəcə qeyri-populyar sosial islahatını müdafiə etməyə çalışıb və Fransanı yenidən ayağa qaldırmaq üçün özünü 100 gün vaxt verib.

Prezident həmçinin etiraz edib ki, artan qiymətlər və iş yerlərinin az olması bir çox fransızın yaxşı yaşamasına imkan vermir və bu səbəbdən onların qəzəbi başadüşüləndir.

Ölkə başçısının dediyinə görə, dəyişikliklər guya xalqın rifahını yüksəltmək üçün həyata keçirilib.



Etirazçılar mübarizəni sonadək davam etdirmək niyyətindədirlər

Xalqa müraciətində Emmanuel Makron "ölkəni yenidən birləşdirməyin üç yolu"nu açıqlayıb: iş, qanunun aliliyi və sosial tərəqqi.

Lakin bununla o, nə ictimai qəzəbi sakitləşdirə, nə də həmkarlar ittifaqlarını tətiləri dayandırmağa inandırılıb. Fransızlar mübarizəni sonadək davam etdirmək niyyətindədirlər və artıq 1 May -

Əmək Günü ilə bağlı kütləvi etirazlar barədə hökumətə xəbərdarlıq ediblər.

Ölkədə aparılmış sorğuların nəticələri göstərir ki, fransızların əksəriyyəti hələ də mübahisəli sosial islahatların əleyhinədir.

Eyni zamanda Makronun populyarlığı reytingi aşağı düşüb və analitiklər onun ifrat sağçı lider Marin Le Pen 2027-ci il seçkilərinə qədər uzun yolda üstünlük verdiyini bildirirlər.

Yerli mətbuat Makron hakimiyyətinin islahatlarla bağlı qanun qəbul etməsinə eramızdan əvvəl 279-cu ildə Auskul yaxınlığında komalıları mövlubiyətə uğradan, lakin bu savaşa ordusunun çox hissəsini itirən yunan kralının şərifinə "Pirr qələbəsi" adlandırb.

Beləliklə, Prezident sosial islahatları təsdiqləyəndən sonra Fransada qəzəb və çoxsaylı etirazlara, talaqlara və mitinglərə səbəb olan bu qalmaqallı sənəd 2023-cü ilin payızında qüvvəyə minəcək.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmatbuatçıyı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırq qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz,
(012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti diyrəkli yastıqların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 26 aprel 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1242.

Tender komissiyası

Yaxın iki gün ərzində tozlu hava şəraitinin davam edəcəyi gözlənilir

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin



miqdarı normadan 1.8, dən qazı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.3,

Sumqayıt şəhərində isə 1.2 dəfə yüksək müəyyən edilib.

Qeyd olunub ki, sinoptik vəziyyətə və toz proqnoz modellərinə əsasən havada müəşahidə olunan toz transsferə xarakterlidir. Yaxın iki gün ərzində tozlu hava şəraitinin davam edəcəyi gözlənilir.

Dən qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşması və digər antropogen təsirlərlə əlaqədardır.

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Aparatın Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri müavini İlqar Əliyevə anası

GÜLZAR ƏLİYEVANIN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi ADA Universitetinin prorektoru Fariz İsmayilovun atası

AKİF İSMAYİLOVUN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi ADA Universitetinin prorektoru Fariz İsmayilovun atası

AKİF İSMAYİLOVUN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Texniki Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi ADA Universitetinin icraçı prorektoru Fariz İsmayilovun atası

AKİF İSMAYİLOVUN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

"Təmiş Şəhər" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

MƏHƏMMƏDƏLİ MƏHƏMMƏD OĞLU SALMANOVUN

vəfatından kədərli xatirələrini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi ADA Universitetinin prorektoru Fariz İsmayilovun atası

AKİF İSMAYİLOVUN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun atası

ELXAN RƏHİMOVUN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

Şirvan Apellyasiya Məhkəməsinin kollektivi Salyan Rayon Məhkəməsinin sədri Adil Vəliyevə anası

EMMA XANIMIN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi və aparat işçiləri Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

MƏHƏMMƏDƏLİ MƏHƏMMƏD OĞLU SALMANOVUN

vəfatından kədərli xatirələrini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Səbail rayonundan Vuzqar Zeynalov ADA Universitetinin prorektoru Fariz İsmayilovun atası

AKİF İSMAYİLOVUN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitab müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompyuter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5628
Sifariş 964

Qiyməti 40 qəpik